



**Əflatun
Amaşovdan
təklif**

----- Səh.4



**Fuad
Ələsgərovun
siyasi portireti**

----- Səh.9



**Stalinin
Bağırovla
son söhbəti**

----- Səh.5

Cəmiyyət

Qəzet 2000-ci ildən çıxır

www.cia.az

Qurucusu: Asəf Novruzov

Nº 01 (745) 18-25 yanvar 2019-cu il

Həftəlik ictimai-siyasi qəzet

Qiyməti 40 qəpik



**İlham Əliyev
düşüncəsi...**

----- Səh.8

Eldar Mahmudovda serroz xəstəliyi?

Rəsulzadənin barelyefini
oğurlayanlar saxlanıldı

----- Səh.3

Şərqiň daňılma planı..?

----- Səh.11

Avtomatlı şəxs
saxlanılıb

----- Səh.12

“Brexit” Avropanı
dəyişəcək

----- Səh.13

Qızdırmanı nə vaxt
salmaq lazımdır?

----- Səh.14

Bakıda güclü küləyin
fəsadları...

----- Səh.3

Ramil Usubov
müşavirə keçirtdi

----- Səh.2

Azərbaycan növbəti
uğurun ərəfəsində

----- Səh.4

Bakıda zəlzələ olmayıcaq

----- Səh.4

“Çox xoşbəxtəm” -
Ronaldo

----- Səh.15



----- Səh.3

Oğru jargonlarının sırrı

7.İş



**Azərbaycanda
“donuz qripi”..?**



**Mirşahinin
sırri...**



**Paşinyanın
sonu?**

----- Səh.6

----- Səh.13

İlham Əliyevin mətbuata növbəti dəstəyi

Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında özəl teleradio yayımçılarının ölkə haqqında heqiqətlərin dünya ictimaiyyetinə çatdırılması, xaricdə yaşayan azərbaycanlıların öz vətənləri haqqında daha doğan məlumatlandırılması, Azərbaycan xalqının mədəniyyətinin və milli-mənəvi dəyərlərinin təbliği sahəsində fəaliyyətinin stimullaşdırılması, həmçinin texniki

imkanlarının artırılması və əhatə dairəsinin daha da genişləndirilməsi zəruriliyini nəzəre alaraq qərara alıram:

1. Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının "Azerspace-1" peyki və digər vəsitələrə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbleğdə maliyyələşməni təmin etsin".

Bakıda güclü küləyin fəsadları...



Güclü külək nəticəsində "Bine" ticarət mərkəzində kişinin üstüne reklam lövhəsi aşib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatə görə, hadisə nəticəsində sözügedən şəxs travma alıb. Yaralının veziyəti orta ağırdır ve həyatı üçün təhlükə yoxdur.

Bakıda bu gecədən əsən güclü külək nəticəsində şəhərin müxtəlif yerlərində 4 ağaç aşib.

Bunu Trend-e Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, aşma hadisələri Bakının Nəsimi və Ya-

samal rayonlarında qeydə alınıb. O. Məmmədov əlavə edib ki, aşan ağacların hamısı sağlam olub. Onlardan biri Eldar şəmidir.

Birlik rəsmisi heyətin hazırda gücləndirilmiş iş rejimində çalışdığını da qeyd edib.

Həmçinin Modern.az-in məlumatına görə, paytaxtın bəzi hissələrində küləyin təsiri ile reklam lövhələri, plakatlar aşib, hətta dayanacaqlar istifadəsiz hala düşüb. Bakının Yasamal rayonu ərazisində Hüseyn Cavid prospektində çəkilən görüntülərdən aydın olur ki, güclü külək bu istiqamətdə yerləşən dayanacaqlardan birini tamamilə uçurub. Dayanacaq sakinlər üçün təhlükə yaradıb.

Xatırladaq ki, Ekolojiya və Təbii Sərvətlər Nazirliyi sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeoroloji Departamentinin verdiyi məlumatə görə, yanvarın 18-i gündüzədə ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.



Eldar Mahmudovda serroz xəstəliyi?

Keçmiş MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun səhətində ciddi problemlərin ortaya çıxdığı bildirilir. Daxil olan məlumatə görə sabiq nazirin Padamdar qəsəbəsində ki, evinə tacili yardım məşini gəlib. Bildirilir ki, Eldar Mahmudovun qara ciyərində problem var. Ona spirtli içkidən istifadə etmək hələ o nazir olan zaman qadağa edilibmiş. Amma eks-nazir buna əhəmiyyət verməyib və bu gün durumu ağırlaşmaqdadır. Çox maraqlıdır ki, Eldar Mahmudov müalicədən yenə imtina edib.

Təhsil şöbələrinə bəd xəbər

Təhsil Nazirliyindən Prezident sərəncamına reaksiya: "Lakin indiyədək bu reallaşmayıb"

Təhsil Nazirliyi rayon və şəhər təhsil şöbələrinin ləğv edilərək onların bazasında regional təhsil idarələrinin yaradılması başlanılmışla bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin məlumatı nə təsdiq, nə de inkar etməyiblər. "Təhsil Nazirliyinde bununla bağlı hər hansı məlumat yoxdur", - nazirlikdən qeyd olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2014-cü il iyun 24-də imzaladığı sərəncama əsasən, rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu - Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri yaradılmışdır. Sərəncamda regional



təhsil idarələrinin 2015-ci il yanvarın 1-dən yaradılması na göstəriş verilib. Lakin indiyədək bu reallaşmayıb.

Bu müddədə Təhsil Nazirliyi sisteminde strukturunun yenilənməsi baxımdan dəyişiklik yalnız ərazi maliyyə hesablaşma mərkəzlərinin yaradılmasıdan ibarət olub. 2016-cı ildən şəhər və rayon təhsil şöbələrinin mühəsibatlıqları və təsərrüfat gruppuları ərazi maliyyə hesablaşma mərkəzlərinin tabeliyinə verilib və şəhərlər, rayonlar üzrə təhsil xərclərinin bu mərkəzlər vasitəsilə həyata keçirilməsinə başlanıb.

Rəsulzadənin barelyefini oğurlayanlar saxlanıldı



Azərbaycan Xalq Cümhuriyyətinin əsas liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin oğurlanmış barelyefi tapılıb.

Bu barədə "Qafqazinfo" ya Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev məlumat verib.

O qeyd edib ki, təqsirkar qismində iki nəfər saxlanılıb. Onlar hazırda Abşeron rayon Polis İdarəsində saxlanılır: "Emin Məmmədov qardaşı ilə birlikdə bu əməli töredib. Ancaq barelyef kəsilmiş halda tapılıb. Yararsız veziyətdədir. Ona görə də bələdiyyə tərəfindən yeni barelyefin hazırlanması barədə sifariş verilib".

Daxili İşlər Nazirliyi də yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində yerləşən körpələr evinin binasının divarına asılmış M.Ə.Rəsulzadə-

nin barelyefini oğurlayanlar barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, cinayəti törməkdə şübhəli biliñənlərdən 2 nəfəri saxlanılıb, digərlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Araşdırma zamanı həmçinin məlum olub ki, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıblar. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqələrindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Abşeron RPİ-de araşdırılmalar davam etdirilir.

Günel Türksoy

"ASAN"da konsulluq xidmətlərinin göstərilməsini dəstəkləndi

Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixi Fermanına əsasən konsulluq xidməti ilə bağlı bəzi məsələlər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN xidmət") həvalə edilib. Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələyə aydınlıq getirib.



Nazirliyin mətbuat xidmətinin açılmasında bildirilib ki, Prezident İlham Əliyev ölkəmizdə struktur islahatlarının həyata keçirilməsi və idarəetmənin tek-milləşdirilməsi ilə bağlı tapşırıqlar verib və bu barədə dövlət başçısı Nazirler Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Məhz bu xüsusda, konsulluq sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi, şəffaflığın artırılması məqsədilə Azərbaycan Prezidentinin 15 yanvar Fermanına əsasən müəyyən konsulluq xidmətləri, o cümlədən xidməti və diplomatik pasportların verilmesi və dəyişdirilmesi, sənədə apostil verilmesi və sənədin legallaşdırılması, viza rəsmiləşdirilmesi üçün xarici ölkələrin sefirliklərinə və konsulluqlarına notanın verilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində təmin ediləcək. Bu, o deməkdir ki, Xarici İşlər Nazirliyinin əməkdaşları digər dövlət qurumlarının təcrübəsində olduğu kimi, müvafiq müraciətlərin qəbul edilməsi və icra olunması üçün "ASAN xidmət" in təmin etdiyi məkanda yerləşəcəklər. Eyni zamanda, paralel olaraq bu xidmətlər nazirliyin konsulluq idarəsi tərəfindən de təmin olunacaq. Bu dəyişikliyin əsas məqsədi vətəndaşlar və dövlət qulluqçularının müvafiq müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsi, vətəndaş məmənluğunu təmin edilməsidir.

Erməni politoloqdan xəbərdarlıq

Armen Ayvazyan: "Azərbaycan ordusu birinci müdafiə xəttini yarsa...."

"Ermənistən ordusunun problemlərini nə əvvəlki hakimiyyət, nə də hazırkı hakimiyyət həll etmir".

Bu barədə "Nor Tapan" agentliyinə danışan politoloq Armen Ayvazyan açıqlama verib. O, erməni ordusunda ehtiyat qüvvələrin olmamasını böyük təhlükə adlandırdı.

"Ordu üçün yeganə ehtiyat mənbəyi "Yerkrapa" teşkilatı idi. Silah və təşkilatı problemləri olsa da, indi heç bu təşkilat da yoxdur. Azərbaycana qarşı uzunmüddəli duruş gətirmək üçün professional ehtiyatımız olmalıdır"-deyə politoloq deyib.

Ayvazyanın fikrincə, Azərbaycan ordusu birinci müdafiə xəttini yarsa, tam qələbə qazanacaq.

"Birinci müdafiə xəttimiz yarlısa, onda bu əsl faciə olacaq. 2016-cı ilin aprelində Azərbaycan ordusu müdafiə xəttini yarmış olsayıdı, Qarabağın içərilərinə doğru asanlıqla irəliləyə bilərdi".



Əflatun Amaşovdan təklif

**"Azərbaycana gətirilən kitablar
ƏDV-dən azad edilməlidir"**




Bu təkliflə millət vəkili Əflatun Amaşov Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında çıxış edib. O, xaricdən gətirilən elmi jurnalların da Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsinə təklif edib: "Kitabların qiyməti çox bahadır. Bu kitablar, əsasən xaricdən Azərbaycana gətirilənlərdir. İl ərzində ölkəyə 200 minə yaxın kitab gətirilir".

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov da bu sahədə müəyyən güzəştlər, imtiyazlara ehtiyacın olduğunu deyib: "Amma xaricdən getirilən kitabların bahalaşmasının obyektiv səbəbləri var. Xarici ölkələrdə satılan kitabların qiyməti artıb. Kitab baha başa gelir və ona görə qiyməti artıb". "Amma burada müəyyən güzəştlər, imtiyazlar lazımdır. Xaricdən getirilən dərs vəsaitlərinə, müəyyən xəritələrə güzəştlər, imtiyazlar olmalıdır ki, insanlar bunları ala bilsinlər" - deyə R. Hüseynov bildirib.

Bakıda zəlzələ olmayıcaq

Respublika Seismoloji Xidmət Mərkəzi (RSXM) Bakıda zəlzələ olacağına dair xəbərlərə aydınlıq gətirib.

RSXM-in yazılı



açıqlamasında bunlar qeyd edilib: "Respublika ərazi-sində gözənlənilən hava şəraiti ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi, əfsuslar olsun ki, bəzi insanların Bakıda zəlzələ olacağına dair heç bir əsası olmayan, həqiqəti əks etdiirməyen və əhali arasında təşviş yaranan xəbərlər yaymasına səbəb olub. Vətəndaşlar tərəfindən bununla bağlı edilən coxsayılı müraciətlərə aydınlıq gətirək bildirmək istəyirik ki, meteoroloji amillərin zəlzələ ocaqları ilə hər hansı bir əlaqəsi yoxdur. Hazırda respublika ərazisində seysmik aktivlik fon səviyyəsinə dədir. Bakıda gözənlənilən güclü küləkə bağlı müvafiq qurumlar tərefindən edilən xəbərdarlıqlar müsbət və vaxtında görülmüş tədbirlərdir. Respublika Seismoloji Xidmət Mərkəzi vətəndaşlardan mərkəzə istinadı olmayan hər hansı xəbərə inanmamağı, kütłəvi informasiya vəstələri nümayəndələrindən isə dəqiqləşdirilməmiş məlumatları yaymamağı xahiş edir".

"Hazırda "donuz qrip" kimi tanınan H1N1 virusunun töötədiyi qripa əvvəller "ağır keçən qrip" deyirdilər. Xəstəlik donuzlar arasında daha çox yayıldığına görə isə "donuz qrip" adlandırıllar. Azərbaycanda hələ "donuz qrip"ndən xəstələnmə hadisəsi qeydə alınmayıb". Bu barədə tibb elmləri doktoru, professor, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev deyib (Sputnik Azərbaycan).

O bildirib ki, hazırda həm uşaqlar, həm də böyükər arasımda mövsümi xəstəliklər mövcudur: "Biz bunlara soyuqdəymə xəstəlikləri deyirik. Havaların soyuması, uşaqların məktəblərə, bağçalara, ali məktəblərə qrip ola-ola getməsi və six təmaslar nəticəsində əmələ gelir. Bu il də həmin xəstəliklər istisna deyil. Ölkədə kəskin respirator viruslar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də "Azərsilah" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılmasına dair ferman imzalayıb. Fermana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah" ASC yaradılır.

Sənədə əsasən, Cəmiyyətin qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının teşkilini həyata keçirən, müasir menecment və korporativ idarəetmə standartları əsasında təbəliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxs olduğu müəyyən edilib.

Yeniliyi şərh edən hərbi ekspert Rəşad Süleymanovun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyinin strukturunun dəyişdirilməsi və "Azərsilah" ASC-nin yaradılmasında məqsəd ağır və mərkəzi aparıcı olan strukturı cəvik, dünya bazarlarında proseslərə reaksiya verə və müdaxilə edə bilən, işlek və mütərəqqi layihələrə açıq bir struktura çevirməkdir: ""Azərsilah" ASC artıq Azərbaycan iqtisadiyyatına valyuta getirə biləcək bir struktura çevrilə bilər. Bildiyim qədər, bununla bağlı işlər bir müddət idi ki, nəzərdən keçirilirdi".

"Daha əvvəl Müdafiə Sənayesi Nazirliyinin də müəssisələrinin səhmdar cəmiyyətlərə əvəriliş məsələsi gündəmdə idi. Cənab Prezidentin ölkədə aparılan struktur dəyişiklikləri çerçivəsində atdıgi addım təqdirdə iqdır. Çünkü, dünyada müdafiə sənayesi məhsulları, əsasən

biznes strukturlarıdır. Burada biznes, kommersiya qaydaları keçərlidir və istənilən struktur qəbul olunan qaydalar üzərində fəaliyyət göstərməlidir" - deyə R. Süleymanov bildirib.

Hərbi ekspert vurgulayıb ki, Azərbaycan kiçik bir dövlətdir və onun müdafiə sənayesi məhsullarına ehtiyacı o qədər də böyük deyil: "Lakin dünyada hərbi sahədə Azərbaycan məhsullarına çox böyük tələbat var.



Azərbaycan növbəti uğurun ərəfəsində

Hərbi ekspert: "Bu qurum Azərbaycan iqtisadiyyatına yüz milyonlar gətirəcək"

Bu global bazarda isə istənilən istehsalçı qısa bir zamanda özünə yer tapa bilmirsə, tələbləri qısa zamanda qarşılıya bilmirse, onun yerini dərhal digər istehsalçılar, oyunçular tutur.

Müsahibimizin fikrincə, Müdafiə Sənayesi Nazirliyinin bu proseslərə o qədər də əcəvək rəaksiya verə bilmirdi: "Lakin düşünürəm ki, "Azərsilah" ASC bu sahədə daha əcəvək olacaq. Çünkü, yeni yaradılan qurum özüñün maliyyələşdirməli və dövlətin iqtisadiyyatına vəsait getirməlidir".

Süleymanov Müdafiə Sənayesi Nazirliyinin tərkibində olan müəssisələrin "Azərsilah" ASC-nin tərkibində şirkətlər olaraq fəaliyyət göstərəcəyini düşünür: "Bu şirkətlərin xarici korporasiyalarla birgə layihələr həyata keçirəcəyini, əməkdaşlıq edəcəyini proqnozlaşdırıram. Azərbaycan təcrübəsində buna dair bir neçə nümunə var və bu nümunələr olduqca effektiv olub. "Azərsilah" ASC-nin formalaslaşasından sonra onun tərkibində olan zavodlarda da struktur dəyişiklikləri olacaq. Nazirlikdə əger hər idarəe onlarla adam işləyirdi, indi ixtisarlar olacaq, kadər dəyişiklikləri olacaq, idarəcilik optimallaşdırılacaq".

Mütəxəssis, "Azərsilah" ASC-nin yalnız keçmiş Müdafiə

Sənayesi Nazirliyinin müəssisələri ilə əməkdaşlıq və onların məhsullarının satışı ilə kifayətlenməmə olduğu qənaətindədir: "Azərbaycanda müdafiə sənayesi sahəsində fəaliyyət göstərən özəl şirkətlər də var. "Azərsilah" ASC Rusyanın "Rosoboroneksport" şirkəti kimi şirkətlərin məhsullarını da öz üzərindən həyata keçirə bilər. Bu isə Azərbaycanda bu sahədə vəhidi ixrac mexanizminin yaradılması ilə nəticələnə bilər".

Rəşad Süleymanov vurgulayıb ki, ümumilikdə ötən il Müdafiə Sənayesi Nazirliyinin xarici ixracının həcmi 100 milyon dolları keçib: "Ötən il neft sektorundan sonra Azərbaycan iqtisadiyyatına valyuta getirən ikinci sahə müdafiə sənayesi sahəsi olub. Struktur İslahatının həyata keçirilməsi, qurumun fəaliyyətinin optimallaşdırılması, eləcə bu sahədə özəl sektor üçün stimullaşdırıcı addımların atılması yaxın 5-10 ildə bu sahədən gələn gelirlərin 5-6 dəfə artımı ilə nəticələnə bilər".

O, hemçinin qeyd edib ki, hazırda bir sıra xarici şirkətlər müdafiə sənayesi sahəsində hem Azərbaycanın dövlət, hem də özəl müəssisələri ilə layihələr həyata keçirir: "Bura müxtəlif dronların, müxtəlif telim-tədris sistemlərinin, poliqon avadanlıqlarının yaradılması, hərbi tex-

nikanın, zirehli jiletlərin, hərbi texnikalar üçün akkumulyatorların yaradılması layihələri daxildir. Biz bunun nəticələrini yaxın aylarda görcəyik".

Ehtiyatda olan polkovnik, uğurlu Horadiz əməliyyatının komandiri Şair Ramaldanov da Sputnik Azərbaycan-a şəhərində sözügedən struktur İslahatını müsbət qiymətləndirib: "Bu, bütün dünyada geniş tətbiq olunan praktikadır. Azərbaycanın da hərbi sənayesi, onun potensialı getdikcə genişlənir. Azərbaycanın istehsal etdiyi hərbi məhsullar beynəlxalq sərgilərdə iştirak edir, şirkətlərimiz xarici ölkələrdə sifarişlər alır".

Onun fikrincə, "Azərsilah" ASC-nin yaradılmasında məqsəd hərbi sənaye sahəsində işlərin daha da təkmilləşdirilməsi, keyfiyyətinin artırılması və işin daha da məqsədyönlü şəkildə idarə edilməsinə təmin etməkdir.

"Azərbaycan Türkiye və İsrail ilə bir neçə istiqamətdə birgə fəaliyyət göstərir. Bura Pilot-suz Uçuş Aparatı (PUA) və optik cihazların istehsalı daxildir. Yeni yaradılan qurum isə bu istiqamətdə işlərin daha da sürətlənməsinə səbəb olacaq. Azərbaycanın hərbi sənayesinin imkanları daha da genişlənəcək, istehsal etdiyimiz məhsullar beynəlxalq arenaya çıxaraq özünəməxsus yer tutacaq".

Azərbaycanda "donuz qrip" ..?

"Amma heç bir təhlükə yoxdur"

xəstəlikləri var. Amma konkret olaraq hər hansı bir virusun töötədiyi epidemiyə yoxdur. Yəni əvvəlki illərde olduğu kimi bir vəziyyətdir.

N.Quliyevin sözlərinə görə, müvafiq qurumlar tərefində Səhiyyə Nazirliyi ilə birləşdə virusa qarşı xüsusi tədbirlər görülür: "Keçən ilin oktyabr ayından virus xəstəlikləri ilə mübarizəyə dair nazirin əmri var. Nazirliyin nezdində Taun Əleyhinə Mərkəz fəaliyyət göstərir ki, qış aylarında bu xəstəliklərə nəzarət etmək mümkündür".

"Götürülən nümunələrin nəticələri göstərir ki, konkret bir virusun çox yayılmış bir xəstəliyi mövcud deyil. Bilirsiniz ki, viruslar minlərlədir, 15-ə yaxını isə

klassik qrip viruslarından. Bu viruslar müxtəlif xəstəliklər törədir. Baxmayaraq ki, qonşu ölkələrdə vəziyyət gərgindir, ancaq ölkədə epidemiyə halında her hasrı bir virusun töötədiyi xəstəlik mövcud deyil" - deyə baş pediatr edib.

O, habelə diqqətə çatdırıb ki, "donuz qrip" dünyadan bir çox ölkələrində, eləcə də Azərbaycanda olub: "Amma heç vaxt epidemiyə halını almayıb. Əvvələr virusoloji müayinələr, müasir referens laboratoriyalar olmadığına görə, onların hamısını qrip və qripəbənzər xəstəliklər adlandırdılar. Sonradan qripərin tərkibi araşdırıldı. İndi "donuz qrip" H1N1, "quş qrip" H5N1 virusu deyilir".

"İdentifikasiya aparılıb, mole-



kul tərkibi müəyyən edildikdən sonra bu adalar yayıldı. Araşdırılardan sonra məlum oldu ki, H1N1 virusu donuzlar, H5N1 virusu isə quşlar arasında dəha çox yayılır. Elə adları da buna uyğunlaşdırılaq qoyulub" - baş pediatr bildirib.

Professor onu da əlavə edib ki, Gürcüstanda donuzçuluq fer-

maları çoxdur, Azərbaycanda isə Gürcüstanda olduğu kimi "donuz qrip"nin yayılması üçün mənbə yoxdur: "Bu səbəbdən də Azərbaycanda Ukraynada, Gürcüstanda olduğu kimi tehlükənin olması mümkün deyil. Buna baxmayaraq, Səhiyyə Nazirliyinin müvafiq tədbirlər görür".

Sosial şəbəkələrdə külək birlilikdə Azərbaycana donuz qrip virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu barədə isə Səhiyyə Nazirliyindən Modern.az-a daxil olan bəyanatda bildirilir.

Qeyd olunur ki, ölkədə bu virus yayılmayıb: "Ümumtəhsil müəssisələrində dərslerin dayandırılması Ekologiya və Təbiə Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə deyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir. Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidemioloji durum tam nəzarət altındadır".

- Yoldaş Bağırov, sən kimsən?

Mir Cəfər Bağırov susur. Stalin təkrar edir:

- Soruşuram, sən kimsən?

Bağırov cavab verir:

- Siz ki bilirsınız, mən kiməm: Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi.

Stalin:

- Yox, sən əsl səfəhənsən!

Bağırov susur, Stalin davam edir:

- Sən üçüncü dünya müharibəsi ni başlamaq istəyirsən? İstəyir-sən ki, amerikalılar bize nüvə hücumunu hədiyyə etsinlər? Niye Cənubi Azərbaycandan bizi silahlı qüvvələrin çıxarılması ilə bağlı əmrimi yerinə yetirmir-sən?

Bakının sahilə baxan binalarının birində səs səsə qarışmışdı. Döyüş gedir, "Azadlıq" hayqırıtları, gülə və qılınc səsleri qulaq batırırdı. Bu, üzü dənizə baxan Azərbaycan İstiqlal Muzeyinin binasında "uyuyan tarix" röyalarından gələn səsler idi. Müze yığışlarını gəzdikcə, el bilirsən tarixi gəzib gəlmisen. Şərəflə və kədərlə Cənubi Azərbaycan tarixi yığışının ən dəyərli eksponatlarından biri Milli Demokratik Respublikanın müdafiə naziri, general-major Cəfər Kavianın munduri, dəfələrlə auksionda yüksək qiymətə alınmış teklif olunan qızıl işləməli "Səttarxan" ordeni, "21 Azer" medalı, Təbriz qoşunları komandanının qılıncı, Seyid Cəfər Pişəvərinin general Cəfər Kaviana yazdığı məktublar, sənədlər, emr və nizamnamələrin surəti, Səttarxanla Cəfər Kavianın atası Məhəmmədəlinin birge çəkilmiş nadir fotoşəkli adəmi sanki ovsunlardır. Anlayırsan ki, bura bir də gəlməlisən, neyin, necə, niye baş verdiyiñ öyrənməlisən, oxumalısan, bilməlisən. Amma bütün olanları olğduğu kimi, təhrif etmədən çatdırın olacaqmı?

Öyrənirəm ki, Cəfər Kavianın üç oğlu və üç qızı Bakıda yaşayır. Ekspozitləri müzəyə oğlu Marks Kavian Arazin o tayandıñ minbir azıyyətlə getirib və illərlə qoruyub-saxlayıb. Muzeyin əməkdaşları onunla əlaqə yaratmağı yاردımcı oldular və biz, telefon fonda razılışdırımız kimi, elə İstiqlal Muzeyində də görüşüb səhbətəsdik.

Cənubi Azərbaycan Demokratik Respublikasının müdafiə naziri olmuş Kavian Cəfər Məhəmmədəli oğlu 1895-ci ildə Təbriz yaxınlığında Səhlan kəndində kendli ailəsində anadan olub. İlk təhsilini ruhani məktəbində alıb. Atası Məhəmmədəli qardaşı İsraille birlükde azadlıq hərəkatının feallarından, gizli inqilabi hərəkatın məşvərətçisi və Səttarxanın yaxın silahdaşı idi. Hərəkat yatırıldıdan sonra Məhəmmədəli həbs olunub və işgəncələr dözməyərək vəfat edib.

Səttarxan hərəkatına dədai kimi lap gənc yaşlarından qoşulan Cəfər Kavian, iki adla - gənc iken Məşadi, milli hökumətin milli qoşunlar vəziri olanda isə General Cəfər Kavian kimi tanınır. Inqilabdan sonra isə qardaşını da götürüb mücahidlərlə birlükde Bakıya pənah getirir və iki qardaş 1912-1914-cü illərdə Bakıda yaşayaraq dərziliklə möşğul olurlar. 1914-cü ildə Cənubi Azərbaycana qayıdan Cəfər 1918-ci ilə qədər inqilabi və gizli Sosial Demokrat partiyasının işləri ilə möşğul olur. Fasilələrlə Naxçıvanda və Bakıda yaşasa da, 1920-ci ildə gizli şəkilde yenidən Təbrizə qayıdır və Şeyx Məhəmməd Xiyabani hərəkatında milli dədai başçısı kimi fealiyyət göstərir. Şeyx Məhəmməd inqilabi möğlub olandan sonra Əbü'l-Yasın Lahrudi inqilabına qoşulur və dədai başçısı təyin edilir. Hərəkat dayandırıldıqda isə, Kavian mühacirlərlə birlükde Tiflisdə birləşmiş Qafqaz partiyasına qoşulur. 1922-1924-cü illərdə partiyasının göstərişi ilə Bakıya, Partiya məktəbinde təhsil almağa gelir...

Daha sonra İranaya qayıdan Kavian 1930-cu ilin sonlarında həbs edilir. Məhkəmənin 3472/14 nömrəli qar-

Stalinin Bağırovla son söhbəti



rında deyilir: "Cəfər Kavian ona görə mesuliyətə alınır ki, Bir may münasibətə intibahnameler nəşr etdirib Tehranda yayırı. O, Kommunist Partiyasına mənsubdur. İrandakı və xaricdəki komunistlərlə yaxından əlaqə saxlayır. İran məmlekətine və onun istiqlaliyyətinə zidd bir adamdır. Ona görə də, Cəfər Kavianın yoldaşları İran qanun məcellesinin iyirmi yeddinci maddəsi ilə, Kavianın özü isə həmin qanunun iyirmi sekizinci maddəsi ilə cəzalandırılaraq həbs olunurlar. Hökm yerine yetirilir".

Kavian ömrünün çox hissəsini zindanda keçirib. Onu həbs edən Əlekber xan ona zindanda olmazın işgəncələr verib, hətta qızı ilə görüşməyə belə, imkan yaratmayıb. Bütün bu zülmələrə dəzinə Kavian Əlekber xana deyib:

"Nə bacarırsan ele, bir gün gələcək, sənin paqonlarının yerinə mix çalacağam". Marks müəllim deyir ki, on beş il sonra xəstə düşən Kavian ölücyindən və qisasını ala bilməyəcəyindən ehtiyat edərək, Əlekber xanın öldürüləməsi üçün silahın dəstə gəndərər, zülmü dillərə dastan olan Əlekber xan öldürülür və şah ölkəde yeddi günlük matəm elan edir. 1945-ci ildə Təbriz şəhərində "Nollar" adlı fədai partizan dəstəsinin yaradılması haqqında Cəfər Kavianın qeydlərinə deyilir: "Yerli mürtəce hökumətin üzvlərindən biri olan Azərbaycan İttifaqı- Dövlət təhlükəsizlik idaresinin reisi general Əlekber xan Vəkili səhər evindən çıxbış işə gedərən, əvvəlcədən müəyyən etdiyim yerde dörd nəfərlik partizan (fədai) dəstəsi tərəfindən (Sadıq Dadar, Əsi Şahbazi, Şahməmməd, Əhməd Vəkili) mənim göstərişimle öldürülmüşdür. O şəxs Rzaxan hökumətinin sadıq nökeri və Azərbaycan xalqının düşmeni idi. O, 1930-cu ildə və ondan sonrak illerde azadlıq sevənləri öldürüb, işğəncəyə məruz qoymuşdur. O cümlədən, Təbriz həbsxanasında mənə və mənim aile üzvlərimə də çoxlu əzab-əziyyət vermişdir. Mürtəce və satqın Əlekber xan Vəkilinin ölümü yerli hökumət dərgahında işləyən vəzifeli şəxsləri dəha vahiməyə salır, hətta beziləri şələ-şülesini yığaraq Tehrana qaçırlar".

Həbsdən sonra azadlığı çıxaraq yenidən Azərbaycanın Zəncan şəhərine sürgün edilən Cəfər Kavian, 1941-ci ildə Sovet ordusu İranə gəldikdən sonra azad edilərək Təbrizə qayıdır və 1944-cü ilə qədər Təbrizdə müxtəlif antifaşist, xalq partiyalarının yaranmasında yaxından iştirak edir.

1945-ci ildə Azərbaycan Demokratik Partiyasının yaradılmasından sonra partiyasının Mərkəzi Komitəsinin üzvlüyüne seçilir və Azərbaycanda partizan hərəkatına başçılıq etmək ona tapşırılır. Milli hökumətin təşkiləti ərefəsində hərbi nazir təyin olunaraq, general rütbəsinə qədər yüksələn Kavian gösterdiyi xidmətlərə görə MK-

nin, Azərbaycan Milli hökumətinin və Milli Məclisin qərarı ilə "Səttarxan" ordəni və "21 Azer" medalı ilə təltif olunur.

- Atam bizi götürüb yenidən Təbrizə qaydırı, - deyə, Marks müəllim səhbətinə davam edir. - O, inqilabi, antifaşist təşkilatlarda çalışmaqla bərabər, Pişəvəri, Doktor Cavid, Şəbūsteri və Padiqanla birləşərək arṭıq Milli Hökumətin yaranmasının vaxtı qədəti qərərəna gəlir. Onun müükəməl herbi bacarığından istifadə etməyə başlayırlar. Atam partizan hərəkatına rəhbərlik edir. Bütün məsələlər öz hellini tapandan sonra Mili Hökumət yaradılır və Cəfər Kavian Milli Məclis tərəfindən Milli Hökumətin müdafiə naziri təyin olunur. Pişəvəri Milli Hökumətin görünən tərəfi idi, Kavian görürməyən tərəfi. Partizan hərəkatının yaradılmasından tətmiş, fədalıların silahlanmasına qədər bütün işləri atamın ixtiyarına verilmişdi. Fədalılar Təbrizi şahın zülmkar qoşunun əsərindən təmizləyirlər. Təbriz nəzarətə götürüldükdən sonra şah ordu sunun komandanı təslim olmaq məcburiyyətindən qalır. 1945-ci ilin dekabr ayında komandan, general Əlekber Derəxəsanı təslim aktını imzalayır və ona həvəle edilmiş rəmzi komandan qılıncı Milli Hökumətin müdafiə naziri general Cəfər Kaviana təhvil verir.

Söhbət zamanı generalın oğlu atasının tarixi şəxsiyyət kimi tanınmasına səbəblərindən danışı. Dedi ki, tarix faktları bilərkən saxtalasdırıllı: "Bəzi adamlar Pişəvərin qabağından üz ay sonra xəber tutub. Marks müəllimin dediyinə görə, Əkərəm Rəhimlinin (Bije) "Seyid Cəfər Pişəvəri" kitabının 195-ci səhifəsində yazılar ki, rəsmi toplantıda Pişəvərin emisi oğlu və bacısının əri olan Mirağa Azəri üzünü Qulam Yəhyaya tutub belə bir ittiham səsləndirir: "Qulam Yəhya, Pişəvəri sən öldürdü ki, onun yerinə keçəsen". Marks Kavian iddia edir ki, 1947-ci ildə Pişəvərin fedailərlə görüşə general-major Cəfər Kavianla yox, məhz Qulam Yəhya ilə getməsi hələ də şübhə doğurur.

Sovet Azərbaycanına pənah gətirəndən sonra Mir Cəfər Bağırovla təz-tez görüşürmüller. Cəfər Kavianın istəyinə əsasən, Bağırov ona Razin qəsəbəsində üzqatçı mənzil verir. O evdə indi oğlu Marks Kavian ailesi ilə birlikde yaşayır. Marks Kavian danışır ki, Bağırovla atasının arasında belə bir səhbət olmuşdu:

Bağırov: "Eşitmışəm ki, siz oğlunuza Təbrizdə güllələmək istəmisiñ?" Atam başa düşür ki, bunu ona xəber veriblər: "Yoldaş Bağırov, mənim oğlum bilmədən iş yoldaşını öldürüb. Bunu eşidən kimi eve gelib onu güllələmək istədim, amma buna imkan vermədi. Belə olan haldə, onu dərhal həbs etdirdim. Bir müddət-dən sonra mərhumun ailesi və qohumları şikayəti olmadıqlarını bildir-

danışıqlarında hər şeyi açıb-ağartmaq istəmir, qoşunlarımızın orada olmasından istifadə edərək adamların və gərəkli avadanlıqların sarhədin bəri təyinə keçmesi tapşırığını verdi. Pişəvəri isə bu qərarla heç cür razılaşmadı, telefon xəttində az qala qışırırdı: "Bu, xəyanətdir, biz belə danışmamışdıq!"

Pişəvəridən söz düşmüşən, Marks müəllim onun ölümü ilə bağlı səslenən müxtəlif versiyalara aydınlıq getirir. Deyir, Pişəvəri İrandan Şimali Azərbaycana keçib, burada sığınacaq tapmış insanlarla görüşmək üçün rayonlara səfər edirdi. Nuru Quliyev və Qulam Yəhya Danişyan sefərlərində onu müşayiət edirdi. Gəncəyə gələndə səhər saat dördə Pişəvəri oydalar ki, Şəkiyə qonaq gedirik. Günün o vaxtı qalxb qonaq getmək ağlabatın olmadığında, Pişəvəri getmək istəmədiyi bildir. Yola çıxası olurlar. Nuru Quliyevlə Qulam Yəhya yuxurının geldiyini behane edərək arxa oturacaqlarda otururlar. Yevlax yaxınlığında sürücü Pişəvəri oturan tərəfi körpüye çırır. Pişəvəri yaralı halda Yevlax xəstəxanasına aparılır. Yevlax təhlükəsizlik şöbəsinin sedri Lətif Salayev hadisə yerinə gələrək maşının qabaq hissəsinin vurulduğunu görür. Salayev sürücü Qarnik Melikyanın ciblərini yoxlayarken bir ədəd "Valter" təpançası və on min manat pul tapır. Salayev onun yanında qarovalı qoyub, xəstəxanaya, Pişəvərinin yanına gelir. Onu görən Pişəvəri -"xəyanət, xəyanət, xəyanət"- deyə, zariyər. Salayev ondan soruşur: "Yoldaş Pişəvəri, avtomobil sizin, sürücü sizin, nə xəyanət?" Pişəvəri isə bildir ki, nə maşın onundur, nə sürücü: "Her ikisi Qulam Yəhyanındır. İran şahı məni öldürə bilmədi, amma bunlar mənim axırmaçıdı". Hadisədən bir gün sonra canını tapşırıb Pişəvəri Buzovnadakı Nobel bağında dəfn edilir. Marks müəllim deyir ki, bu hadisə baş verəndə onun on yaşı olub. Atası onu Pişəvərinin dəfninə aparmışdı. Mərasimde Milli Hökumətin görkəmlə simalarından Padiqan, Qiyami Panahiyən, Azər, Qulam Yəhya və başqları iştirak edirdi. Qulam Yəhya başı tənzifli dəfnə gelmişdi. Amma Qulam sonralar öz xatirələrində yazmışdı ki, Pişəvərinin öldüyündən üç ay sonra xəber tutub. Marks müəllimin dediyinə görə, Əkərəm Rəhimlinin (Bije) "Seyid Cəfər Pişəvəri" kitabının 195-ci səhifəsində yazılar ki, rəsmi toplantıda Pişəvərin emisi oğlu və bacısının əri olan Miraşa Azəri üzünü Qulam Yəhyaya tutub belə bir ittiham səsləndirir: "Qulam Yəhya, Pişəvəri sən öldürdü ki, onun yerinə keçəsen". Marks Kavian iddia edir ki, 1947-ci ildə Pişəvərin fedailərlə görüşə general-major Cəfər Kavianla yox, məhz Qulam Yəhya ilə getməsi hələ də şübhə doğurur.

Sovet Azərbaycanına pənah gətirəndən sonra Mir Cəfər Bağırovla təz-tez görüşürmüller. Cəfər Kavianın istəyinə əsasən, Bağırov ona Razin qəsəbəsində üzqatçı mənzil verir. O evdə indi oğlu Marks Kavian ailesi ilə birlikde yaşayır. Marks Kavian danışır ki, Bağırovla atasının arasında belə bir səhbət olmuşdu:

Bağırov: "Eşitmışəm ki, siz oğlunuza Təbrizdə güllələmək istəmisiñ?" Atam başa düşür ki, bunu ona xəber veriblər: "Yoldaş Bağırov, mənim oğlum bilmədən iş yoldaşını öldürüb. Bunu eşidən kimi eve gelib onu güllələmək istədim, amma imkanımızı məhduddur - cəmi iki qəzet səhifəsi. Mövzuya yenidən qayıtmaq lazımdır. Bunu eşidən kimi eve gelib onu güllələmək istədim, amma buna imkan vermədi. Belə olan haldə, onu dərhal həbs etdirdim. Bir müddət-dən sonra mərhumun ailesi və qohumları şikayəti olmadıqlarını bildir-

dilər. Məhkəmə oğlumun günahsız olduğunu bildirdi və ona, sadəcə, şallaq cəzası kesdi. Men onun Təbrizdə qalmasını istəməib, Bakıya, herbi məktəbə göndərdim." Bağırov atama dedi: "Sən düz iş görmüsən, o, sadəcə, bədbəxt hadisə idi. Bilirsən, elə şeysə var, edirsən, amma sonra peşman olursan. Mənim oğlum döyüdə hələk oldu. Mənə deyəndə ki, onun cənəzəsini gətirək Vətəndə dəfn edək, razi olmadım. Krima gedib, onu başqa əşqərlər birləşərək oradada dəfn etdirdim. İndi isə buna peşmanam." Bu vaxt Bağırovun gözleri dolmuşdu. Sonralar məlum olur ki, o, oğlunun cənəzəsini Bakıya gətirdərək dəfn etdirdi.

Araşdırma zamanı məqələlərin bində o vaxtlar Azərbaycana rəhbərlik edən Heydər Əliyevlə Cəfər Kavianın yetmişinci illərdəki münasibətləri haqqında olan məqam diqqətimi çekdi. Oğlu Marks deyir: "Yadına gelir ki, atam Heydər Əliyevlə təz-tez telefonla səmimi səhbət edirdi. O, bizim yəşadığımız evə də gələrdi. Dövlət Təhlükəsizlik Komitəsinin sədər müavini vəzifəsində olanda o, bir gün atamın yanına dəvət etdi. Atam nasaz olduğundan, məni də özü ilə apardı. O vaxtlar atam darıxdırı, qüssədən, kədərden təz-tez xəstələndirdi. Təbriz hadisələrindən danışan zaman atamın həli pisləndi. Heydər Əliyev dərhal ona təcili yardım çağırıldı və ona tibbi yardım göstərildi. Vidalaşdırıb ayrlınlarda atam paltosuna el uzatdı. Heydər Əliyev ona kömək etmək istəyəndə atam etiraz etdi. Atamın etirazına qarşı böyük şəxsiyyət Heydə

Tanınmış yazar, söz ustası Məmməd Əfşan Azərbaycan tərəxinin maraqlı bir məqamını pəvest şəklində gündəmə gətirib. Bununla bağlı yazımız gələn sayımızda dərc olunacaq. Amma əsəri anlamamaq üçün önsöz müəllifi filologiya üzrə fəlsəfə doktoru Sadıq Murtuzayevin yazdıqlarını nəzərinizə çatdırırıq: "Məmməd Əfşanın bu tərəxi pəvestini birləfəsə oxudum. Niye?"

"Qaçaq Tavat" tanımığun zamanı çatdı



Bunu əsərin bir neçə məziyyəti ilə əlaqələndirmək istərdim. Hər şeydən əvvəl, əsərin bədii səviyyəsinə görə.

Məmməd Əfşanın yaradıcılığını 50 ildən çoxdur ki, izləyirəm. 1960-ci illərin ortalarında gözəl şairimiz və mənim böyük dostum Osman Sarıvəllin xahişi ilə rəhbərlik etdiyi Abşeron rayonunda rayon partiya komitəsinin orqanı "Abşeron" qəzeti işə götürmüdü. Universitetin jurnalistik fakültəsini bitirmişdi. Ele ilk gündən də onu həm jurnalist, həm də hələ həvəskar şair kimi izləyirdim. Hər şeydən əvvəl müxbiri olduğu rayon qəzetindəki principial təqnidə yazıları ilə diqqətini cəlb etmişdi. Ele buna görə də qəzeti redaktor Faiq Dərgahovə zəng edib onu partiya sıralarına qəbul etmək bədənə göstəriş verməyim de yadmındadır.

Sonralar mən başqa rayonlarda (Şəki, Ağdam) işlədiyim illərdə də onun həm jurnalistika (xüsusiətə sonrular işlədiyi, o zamanın çox diqqətəlayiq satırı jurnalı "Kirpi") jurnalında işlədiyi illərdə), həm də ədəbiyətə yaradıcılıq sahəsində fealiyyətini izləmiş və ona olan hüsn-nəğbətim müntəzəm artmışdır.

Bir çox yazarlar kimi, o da poeziyadan nəsre keçmiş və onlarla fundamental bədii nəşr əsərlərinin müəllifi olmuşdur. Ünsiyyətim dəstlügə çevrilmiş, hətta filolog olaraq bəzə əsərlərinin redaktoru da olmuşam. Bu əsəri isə yuxarıda deyəcəyim məziyyətlərle bütün yaradıcılığının deyərdim ki, zirvəsində dayanır. Bədii səviyyəsi öz yerində, yaziçi bu əsəri ilə Azərbaycan xalqının təessüfle demək olar ki, indiyədək çox az tanıdığı qadın qəhrəmanının - Qaçaq Tavatın çox parlaq tərəxi obrazını yaratması ilə böyük iş görmüşdür.

Biz efsanəvi, tarixi qəhrəmanlarımız və onların qadınları (Koroğlu, Qaçaq Nəbi və onlarla ciyin-ciylene vuruşan Nigar, Həcər) eləcə də etnik cəhətdən özümüzkü olmasa da, coğrafi baxımdan özümüzküleşdirdimiz xəzərlərin hökməri Tomris haqqında uzun illərdir oxuyur, eşidirik və Qaçaq Tavat adında

bir qəhrəman qadının varlığı bədənə Azərbaycan ictimaiyyətinin çox cüzi hissəsinin məlumatı vardır.

Respublikamızın Qubadlı rayonunda yaşayıb haqsızlığa və xüsusiən erməni-dəşnak fitnekarlığına qarşı qaçaq düşərək on ildən çox bir müddədə başına topladığı kişi dəstəsinə rəhbərlik edib böyük ağılla, taktiki ustalıqla mübarizə aparan Qaçaq Tavat böyük xalq qəhrəmanı kimi gərek indiyədək dəstanlaşa, heykəlləşə idi.

Daşdan çıxan söz

Gecə düşdü başıma
Qapqara bir daş kimi.
Yazdı yeri, simanı
Qara karandaş kimi

Yazdı son hərfə kimi,
Pozdu son səhəvə kimi,
Məleyi qəhbə kimi,
Fələyi oğraş kimi!

Ulduzlar axdı, batdı
Göyələrin bəxti batdı,
Növbə güneşe çatdı,
Sapsarə lavas kimi

Dumanı cilveləndi,
Buludu silkələndi,
Yağlıları yağındı
Üstüme sabاش kimi

Yağdı dəniz olmadı
Yudu təmiz olmadı,
İçdik, içdik doymadıq
Bir səfəl eyyaş kimi

Gecə gözdən itən tək,
Gördük gelib vətən tek
Nə bitişdik bədən tək,
Nə kəsildik baş kimi

Mirsahinin sırrı...



Tanınmış telejurnalist Mir Şahin demə həm də şer yazmış. Azərbaycanın yazılı mediasında ilk olaraq onu şair Mir Şahin kimi təqdim edir və geləcək yaradıcılıq uğurları arzu edirik. İndi isə Mir Şahinin son şeirini nəzərinizə çatdırırıq

Bir qədəh dayanıb yer kürəsində,
İlanı üstündə qırılıb yatır
Həmişə belədi: Xəstə dadına,
Gah zəhər yetişir, gah iynə çatır...

Kirpi nə bilsin ki, canında onun,
Elə ilanların şəfaşı gəzir,
İlan nə bilsin ki, onun dalınca
Şəfa təqib edən bir kirpi əsir!

Canını qoymaşa yer tapmır daha,
İlan da qırılıb qovur özünü!
Sonra öz boynuna dolanıb sıxır,
Sıxır boğazını, boğur özünü!

Beləcə qovaraq biri-birini,
Kirpi, ilanlar gedirler yola!
Və kirpi yanaşır aptekə birdən:
Xanım, sizdə ilan zəhəri olar???

İlan və kirpi

İlanlar doğulur kirpilər üçün,
Zəhərlər kəsərlər, iynələr iti
Amma her ikisi dərməna dönür,
İlanın zəhəri, kirpinin əti!

Deyirlər kirpiye sığal yaraşmır,
Deyirlər ilanın imanı yoxdur!
Heyrətdən kirpinin saçları biz-biz...
Bu gün süfrəsində ilanı yoxdur!

Qırılıb, gərilib əsəblər kimi,
İlanlar dolanır yerin belinə!
Tikanı korşalıb daha kirpinin,
İndi dil çıxarıb ilan dilinə!



İki qız və bir oğul atası olan Vəqif Məmişov gərgin iş fealiyyəti olmasına baxmayaraq doğma Azərbaycana tez-tez səfərlər edərək respublikanın içtimai-mədəni həyatında, burada keçirilən tədbirlərdə yaxından iştirak etməyə vaxt tapa bilir.

Sankt-Peterburq qubernatorunun milli məsələlər üzrə müşaviri Vəqif Məmişov oğlu Məmişov ümummilli lider Heydər Əliyevin 2001-ci ilde Moskvaya gelişini, Rusiya Federasiyasının prezidenti V.Putinlə birlikdə Ümumrusiya Azerbaycan Konqresinin açılışını etməsini həyatının unudulmaz anları və tarixi bir hadisə adlandıır. Heydər Əliyevin: "Harada yaşamağınızdan asılı olmayaraq siz azərbaycanlısınız" deyimi onun yaddaşına əbədi həkk olan, daim qulaqlarında səslənən müdrik ifadədir. Məqsədi, məramı Vətənə, bu amala xidmət etmek, doğma Azərbaycanın çıxəklənməsinə uzaq bazu sahilərdən öz töhfəsini vermek Vətəndən uzaqlarda Vətən olan Vəqif Məmişovun ən başlıca məqsədi, qayəsi, məramıdır.

Azerbaycan baharışan

Başı qarlı, sis-dumanlı dağların, Əzəmeti, vüqarisan, Məmişov. Tufan ruhlu-firtinası, ləngəri, Məcrasız dağ sularısan, Məmişov.

Yurd eşqidi ürəyindən asdığın, Bir tarixdi, Borçalı ər, yazdığın, Timsalısan sədaqtin, dostluğun, Halallığın çaparisan, Məmişov.

Qiymətini, dəyərini el bilir, Bəd nəzərə qənim olan mil bilir, Qaya ruhu nə deməkdi, yel bilir, Çox müşkülün ağarışan, Məmişov.

Diləyimdi Haqdan sənə ucalıq, Harda olsan aşa sinə ucalıq, Tanımasın, uzaq gəzsin qocalıq, Alqış deyə Dədə ozan, Məmişov.

Azulardı ürəyində tər bitən, Qolbədə sən tək var buzları əridən? Sankt-Peterburq! Qar-buzları əridən, Azərbaycan baharışan, Məmişov.

Arif Paşayev

Vətəndən uzaqlarda Vətən

Azərbaycan Respublikası ilə xərici ölkələr arasında xoş məramlı, hərtərəfli, qarşılıqlı münasibətlərin qurulmasında respublikamızdan kənardə yaşıyan həmvətənlərimizin - Azərbaycan diasporu nümayəndələrinin müstəsnə xidmətləri danılmalıdır həqiqətdir. Məhz bu amili nəzərə alan ümummilli lider Heydər Əliyev xaricdə yaşıyan dağının azərbaycanlıları bir yumruq kimi birləşməyə, vahid mərkəz ətrafında təşkilatlaşmağa çağırmaqla həmin ölkələrdə Azərbaycan diasporunun formalasmasına əsasını qoymuş oludur.

Bu proses öten əsrin 90-ci illərindən start götürərək bu günümüzədə böyük bir inkişaf yolu keçmişdir. Bəli, haqqında səhəbet açmaq istədiyimiz iş adəmi Vəqif Məmişov da ulu önderin bu tövsiyəsindən nəticə çıxaraq fealiyyətini hemin istiqamətdə qurmuş, Azərbaycan diasporunun Rusiyada formalasmasına öz layıqli töhfəsini vermiş və vermekdə olan iş adamlarından biridir. O, ümummilli liiderin çəqirışına ilk səs verənlərdən biri olduğuna görə haqlı olaraq sənəsiz rüsrət həsiç keçirir. Səhəbet Sankt-Peterburqdakı Milli Mədəni Muxtarlıyyet Şurasının sədri, Rusiya Dəyirmi Məsasının üzvü, Beynəlxalq Ekologiya və Həyat fealiyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının akademiki Vəqif Məmişovdan gedir. Bu adın işiğinə toplaşanların sayı isə minlərlədir və günbəğün artmaqdadır.

Kimdir Vəqif Məmişov?

Vəqif Məmişov əslen gürcüstanlı olsa da, Masallı rayonunda 1962-ci ilde dünyaya göz açıb. Ali təhsilə gedən yolu Leningrad Avtomobil Nəqliyyat Texnikumundan keçib. 1988-ci ildə oranı bitirdikdən sonra Rusiya DİN-nin Sankt-Peterburq Akademiyasına daxil olur ve 1999-cu ildə həmin ali təhsil ocağını müvəffeqiyyətlə başa vurur, hüquqşunas ixtisasına yiyələnir.

Vəqif Məmişovu arzularına doğru aparan ömür yolu bir çox çətinliklərən keçməli olub. Əzmi, iradəsi, özüne inamı, üzləşdiyi həmin manələri aşmaqda ona yardımçı olub deşək, yəqin ki, səhət etmərik. Biznes fealiyyəti ilə məşğul olmaq, özü də yad bir ölkədə heç də asan məsələ deyildi. Lakin V.Məmişovun fədakar fealiyyəti onu arzularının çin olmasına, təkcə Rusiyada deyil, dünyada bar-

maqla sayılan milyonçular yox, məhz milyarderlər siyahısında yer almamasına getirib çıxarıb. Adı "Forbes" jurnalının siyahısına düşən həmyerilərimizdən biri kimi qürur yerimizə əvvəlib. Sankt-Peterburqun ən zəngin azərbaycanlı iş adəmi nəzarəti altında olan sənaye müəssisələri şəbəkəsinə coxsayılı həmyerilərimizi cəlb etmək də olduqca böyük, xeyirxah, həm də uzaqqorən bir addım atmış, oradakı Azərbaycan diasporunun formalasmasının əsasını qoymuşdur.

Onun rəhbərlik etdiyi "Konrad" şirkətlər qrupu Moskva və Sankt-Peterburq böyük sənaye müəssisələrini özündə cəmləşdirir. Eyni zamanda Rusiya prezidentinin salahiyəti nümayəndəsi yanında Ekspert Şurasının üzvü kimi böyük nüfuz sahibidir. Bu o deməkdir ki, o, Rusiyanın iqtisadi inkişafına öz töhfəsini verməkla yanaşı, ölkənin iqtisadi idarəələnməsindən da yaxından iştirak edir.

Sankt-Peterburq azərbaycanlılarının aqsaqqalı öz iqtisadi fealiyyəti ilə hər zaman diqqət mərkəzində olub və olmaqdadır. Rusiyanın Şimal-Qərb Federal Dairesi üzrə Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sankt-Peterburqda Azərbaycan-Rusiya əlaqələrinin möhkələnməsi üçün elindən gələni əsrigəmir. O, eyni zamanda Rusiyada yaşayan həmyerilərimizin ölkədə keçirilən seçkildə feal iştirakının təmin edimesi ilə bağlı üzərindən vəzifənin öhdəsindən de layiqincə gelməyi bacarır. Məhz bu sahədəki fədakar fealiyyətin nəticəsi olaraq hələ 1996-ci ildə şəhər rəhbərliyi tərəfindən "Vətən qarşısında xidmətlər görə" II dərəcəli orden və "Sankt-Peterburqun 300 illiyi" xatirə medalı ilə təltif olunmuşdur.

V.Məmişov ümummilli lider Heydər Əliyevlə görüşlərini hər zaman qururla xatırlayır. Onun diaspor fealiyyəti ilə bağlı tövsiye və tapşırıqları V.Məmişovun bu sahədəki işinin əsas istiqamətverici qüvvəsinə, leytmotivinə əvvəlib.

V.Məmişovun ürəyi harada olmasından asılı olmayaq doğma Vətənə - Azərbaycanla döyüñür. Təsadüfi deyil ki, onun Rusiya və Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin yaradılmasındakı xidmətləri dövlət başçımız İlham Əliyev cənabla rətəfəndən yüksək qiymətləndirilmiş, 16 mart 2006-ci il sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.

Kriminal subkulturanın xüsusi elementi kimi jarqon, ləqəb, tatuirovka (bədənə şəkillərin döydürülmə) kimi vasitələr çox vaxt kriminal ünsiyət çıxış edir. Jarqon – bu şərti dildir. Onun əsas fəaliyyəti - ötürülmüş informasiyanın mənasının ətrafdakılar üçün gizli saxlanmasıdır. Bəzi dövlətlərdə, xüsusilə Rusiya dövlətində kriminal jarqonizm bəzi hallarda voljsk quldurlarının meydana çıxmamasından, digər hallarda isə - ofeneylərin (ticaretçilər – xırda malları paylayanlar) ünsiyət xüsusiyyətlərindən əmələ gəlmişdir. Axırıncılar adı vətəndaşları azdırmaqdır üçün dələduzluq məqsədilə öz aralarında məxsusi sırlı dildən istifadə edirlər. O vaxtdan hal-hazırkı dövrə qədər cinayətkar stratifikasiyada «küləklə» danışma, yeni jarqonla danışma ifadəsi qorunmaqdadır. Rusiyada kriminal dil həm də «blatnoy musiqi» adı ilə də məlumdur. V.I.Daliyanın sözünə görə bu «musiqi» yerli dələduzlar, cibgırlar ve müxtəlif sahəli oğrular, at oğruları və dəlləller tərəfindən tədqiq olunmuşdur.

Müasir kriminal jarqon geniş surətdə yayılması ilə xarakterizə olunur, müxtəlif mənalılığı (eyni söz müxtəlif jarqon mənası kəsb edir, məsələn, «xəbərçi» (donosbaz) sözünün 125, «fahişə» sözünün isə 180 jarqon mənası var); dinamikliyi ilə (jarqon, ictimai-iqtisadi dəyişikliklərdən, elmi-texniki tekamül və digər amillərdən asılı olaraq dəyişir) onun elementləri nəinki məlum cinayətkarlar arasında və hətta hüquq müdafiə orqanlarının əməkdaşları və digər əməkdaşlar arasında da istifadə olunur.

Ləqəb – bu kriminal cəmiyyətin nümayəndələrinə jarqonla müraciətin şəxsləndirilmiş formasıdır. Ləqəbləndirmə insanın adını və soy adını əvəz edir, eyni zamanda onun cinayət alməsində tutduğu mövqeyini möhkəmləndirir və dəyərləndirmə funksiyasını da yerinə yetirir («yaxşı», «pis», «qəzeblə», «mehriban» insan). Nüfuzlu (avtoritetli) cinayətkarlar heç vaxt təhqiyyəcidi ləqəb daşıya bilməz-lər.


Ləqəblərin mənbəyi şəxsiyyətin müxtəlif xüsusiyyətlərini cinayətkar elementlərindən təzahür edir: ad və ya qısalılmış soy ad («Lyoxa» – Aleksey; «Bob» – Bobkov; «Savoska» – Savoskin və b.); fiziki xüsusiyyətlər («Qozbel», «Topal», «Əsa», «Eynəkli» və s.); şəxsiyyət statusu («Paxan», «Korol», «Brilliant» – yüksək status; «Ledi», «Petux», «Pomoyka», «Qurbağa» – aşağı status); cinayətkar fəaliyyətin spesifikasi («Robinzon» – tənha oğru, «Pliyajçı» – pliyaj oğrusu, «Funt» – əskinasçı, «Baklan» – xuliqan, «Cek Təmizleyən» – seksual qatil) və s.

Ləqəbi bildikdə daha operativ surətdə lazımlı olan adamı tapmaq və onun mənsub olan psixoloji portretini yaratmaq olar.

Əger jarqon, ləqəb – bunlar cinayətkar aləmde ünsiyətin verbal rəmzləridirsə, tatuirovka – informasiyanın işareli, qeyri-verbal ötürme vasitəsidir. Tatuirovkanı aşağıda göstərilən növlər üzrə bölmək olar:

1) şəxsin bu və ya digər pilləyə mənsubluğu: a) avtoritetlik – sinədə xəç, bir və iki paqon (epolet – (bəzəkli paqon)); sinədə səkkizgəsli ulduz (oğru – residivist (dəfələrlə cinayət edən adam)); dizdə altıqəsli ulduz («Məhkəmə qarşısında heç vaxt dizi üstə durmaram»); kilsə təsviri («Həbsxana oğrular üçün – doğma evdir» və yaxud «Allah qarşısında pak»); qara toxmaq qasılı (pika) barmaqcıl və s.; b) etina etməmək – gözün altında nöqtə (xal) və yaxud yan tərəfdə göz şəkli – pasiv homoseksualist (bu kateqoriyaya aid olan kriminal elementlər ondan çox tatuirovka ilə «damğalanır»); iki qasə arasında nöqtə (xal) – «pomoyka», «neryaxa»; burunda nöqtə – donosbaz, xəbərçi; buxaqda nöqtə – özünükündən oğurlayır «kəsəyən» («krısa»); qulaq seyvanında nöqtə –

OĞRI Jargonlarının sırrı



Kriminal ünsiyət informasiyanın ötürülməsində spesifik imkanlara malik olması ilə xarakterizə olunur. Onlara cəzaçəkmə müəssisəsində, xüsusiələ, həbsxanada taqqıqlaşma da aiddir; barmaqlar vasitəsi ilə vizual ünsiyət (türmə semaforu (direk və dor ağaçının başında sıqnal qurğusu) və yaxud əl «fenyasi»); sıqaret çəkərkən onun tutulma vəziyyəti, qullab vurulması, tüstünün buraxılması və s. ilə informasiyanın ötürülməsi.

Subkulturanın əsas elementi kriminal cəmiyyətin üzvlərinin asudə vaxtıdır. Asudə vaxtında cəmiyyətin üzvlərinin relaksasiyası kimi məsələlər həll olunur, (həyata keçirilən müxtəlif kriminal hadisələrdən sonra emosional gərginliyin aradan qaldırılması), qeyri-rəsmi tanışlıq, digər cinayətkar strukturların nümayəndələri ilə görüş və hətta müxtəlif

kriminal problemlər müzakirə olunur. Hal-hazırda bir çox restoran, kazino, diskoteka, hamam-saunalara bu və ya digər cinayətkar dəstənin «vizit vərəqesi» təhkim olunur, bu obyektlərin özləri tez-tez kriminal avtoritetlərin biznes mühiti kimi təzahür edir, ya da ki, müəyyən cinayətkar dəstənin himayəsi («krısa») altında yerləşirlər. Asudə vaxt keçirilən obyektin işçiləri, eyni zamanda məhafizə əməkdaşları əger cinayətkar cəmiyyətə daxil deyilərsə də belə, onlar cinayətkar elementlərlə müəyyən neytral mövqe tuturlar ünsiyətə girməyə məcburdurlar.

Qorxmazlıq, cəsurluq, «oğruların» açıqlığı, səmimiliyi, onların hüquq məhafizə orqanları əməkdaşlarının üzərində üstünlüklerini göstərən populyar «blatnoy» mahnılar və lətifələrdən böyük həvəsə istifadə olunur. Bununla da, bir sira psixoloji effektlərə öyrəşmə, uyğunlaşma başlanır.

Nüfuzluluq effekti – subyektin mensub olduğu və ya özünü aid etdiyi bir-başa və ya dolayısi yolla məqsəd və dəyərlərini qiymətləndirdiyi sosial qrupdan olan informasiyadan alınan məmənunluq (hal-hazırda kriminal cəmiyyətdən).

Mövqenin gücləndirməsi effekti – hər hansı bir mürəkkəb məsələnin hə-

lində onun fikrinin dəstəklənməsi informasiyadan alınan məmənunluq.

Emosional effekt – emosional boşalmadan alınan məmənunluq.

Kart oyunu kriminal elemətlərin asudə vaxtının keçirilməsinin klassik forması kimi qalmaqdadır, çox miqdarda spiritli içki qəbul etmək, fahişələrlə ünsiyət qalmaqlı və eyni zamanda coşqun davranışdır. Bəzən kriminal avtoritetləri əfsanəvi qəhrəmanlarla müqayisə edirlər. Bir mahnında deyildiyi kimi, fars şahının qızının qaçırdılması zamanı eyfariyya vəziyyətdə özünün sevgilisini Volqa çayına atmışdır. Mənə çox sadədir: öz ordusunun qarşısında əzmkar olunmaq, onun insanları «bir qadına dəyişdiyi» fikirləşməmələri üçün və həm də əlavə olaraq «ürəyinin genişliyindən» don kazakları adından hədiyyə vermək istəyirdi.

Kriminal subkulturanın fəaliyyətinin psixoloji mexanizmlərinin qısa xülasəsini tamamlayaraq kriminal aləmə integrasiya fenomeni kimi vacib bir fenomenin üzerinde dayanmaq lazımdır, yəni ittifaqa, birləşməyə cəhd etmək. Hal-hazırda Azərbaycan Respublikası ərazisində kriminal aləmin fəaliyyəti üçün real münbitin olmadığını nəzərə alaraq bildiririk ki, kriminal aləmin bütün Rusiya və onun hüdudlarından kənarda qarşıq halda bölmənşə cəmiyyətləri öz fəaliyyətlərini birləşdirmək və koordinasiya etməyə cəhd edir. Belə koordinasiyanın en yaxşı forması kriminal avtoritetlərin ümumrusiya «yığıncaqları»nda ifadə olunur, hansı ki, ideolojiya müəyyənləşdirilir, kriminal təcrübənin dəha vacib problemləri müzakirəyə qoyulur, Rusyanın müxtəlif regionlarında aparılan işlərə görə vəziyyətə baxın məsul şəxslər təyin edilir, istifadə edilmiş ümumi maddi vasitə müzakirə edilir («obsak»).

Bütün gizli keçirilən «yığıncaqlar» həmişə hüquq məhafizə orqanlarına bəlli olmuşdur. Daxili İşlər Nazirliyinin rəhbərliyi və ya ərazisində görüş keçirilən yerli orqanlar tərəfindən yaranan operativ şəraitdən asılı olaraq ona uyğun qəbul edilir.

Cinayətkar elementlərə qarşı keçirilən uğurlu əks təsir kriminal subkulturanın bütün psixoloji mexanizmlərinə əsaslanmalıdır.

Rafiq Allahverdiyev (psixoloq)
Xüsusi olaraq
“Cəmiyyət” qəzeti üçün

"Dövlət xadiminin siyasi xadimden fərqi odur ki, siyasetçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir".

(Uinston Çörçil)

Tarixdə çox hökmətlər, çox ixtiyar sahibləri olub. Amma unudulub. Səbəb sadədir. Sadəcə hökmətlər olublar. Amma Uinston Çörçelin dediyi kimi dövlət xadimi olmaq imkanı qazanmayıblar. Dövlət xadimi necə olmalıdır? Fərqli baxışlara uyğun, fərqli cavablar eşitmək olar. Qəddar olmalıdır? Mülayim olmalıdır? Səbəli olmalıdır? Sualları artırmaq olar. Amma cavabı Çörçel "nəsilləri düşünərək" deməklə tamamlayıb. Tərəddüd etmədən deye bilərik ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz dövlət xadimi ola bildi. Siyasetçi kimi seçkilərdə qələbələrini sıraladı, insan kimi insanlara qayğı ilə yanaşdı, valideyn kimi ailəsinə çox bağlı oldu, dövlət xadimi kimi isə bu nəslin və gələcək nəslin sabahı üçün bütün risklərə getdi. Dəfələrlə Azərbaycanı xaoslardan xilas etdi, dəfələrlə beynəlxalq güclərin qarşısından geri çəkilməyərək güc nümayiş etdirdi. Prezident olaraq Fransaya ilk səfəri zamanı söylədiyi tezislərlə İlham Əliyev, artıq dövlət xadimi kimi tarixdə qalacağının nümayiş etdirmişdi. Onun tək bir sözü buna sübütür: "Mən bütün dünya azərbaycanlılarının prezidentiyəm". Bu gün millətin bütövlüyüne, inkişafına və sabahına həsr edən dövlət adamının gəlin qısa da olsa fəaliyyətinə diqqət yetirək.

"Uğur gedilən yoldur, çatdırığın məkanı deyil"

(Ben Svitland)

2003-cü il. Cəmiyyətdə tam bir çəşqliq. Prezident Heydər Əliyevin fiziki yoxluğundan sonrakı zaman. Bu zamanda prezident seçkiləri keçirilir. Baş nazir İlham Əliyev prezidentliyə namizəddir. Seçkilərdə müxalifət kifayət qədər aktivlik göstərir. Bəs nəticələr necə olacaq? Sualı bir mənalı cavab vermək mümkün deyil. Amma əsas diqqət İlham Əliyevə yönəlib. O, bəyan edib ki, Prezident Heydər Əliyevin siyasi kursunu davam etdirəcək, demokratik islahatların həyata keçirilməsinə hazırlır və bu məsələdə Azərbaycanın maraqları nəzərə alınacaq. Avropa baxışı, Şərqi dəyərlərini qoruyan İlham Əliyev, əslində həm də svilizasiyaların vəhdəti tərəfdarı kimi tanındı. Bəs bu yetərlili olardımı? Suallar çox, seçkilər isə artıq başlayıb. İstər komunist, istərsə də meydandə nomenklaturasından uzaqda dayanan İlham Əliyev səsvermə məntəqəsinə gəlir və səs verir. İnamlı və qururlu görünür. İlk saatlar arxada qalıb. Hələlik heç bir nəticə elan edilməyib. Amma bəzi memurlar seçkilərin nəticəsinə şübhə ilə yanaşaraq mövqə deyişmək üçün fürsət axtarır. İlham Əliyevin seçki qərargahı isə prosesləri diqqətlə izleyir. Bunu da vurğulayaq ki, hələ seçkilərdən

bir ay önce bəzi beynəlxalq təşkilətlər aktivləşərək ölkədəki müxalifətə müxtəlif yollarla maliyyə dəstəyi verir və seçim prosesini səni şəkildə gərginləşdirmək isteyirlər. Bu baş tutarsa ölkədə tam bir xaosun yaşanacağı qəçilməz idi. Bu xaosu biz sonralar bir

Rusyanın, İranın təzyiqləri Azərbaycanı hər tərəfdən sıxmağa başladı. Çok təessüflər ki, Azərbaycan hakimiyyətində və müxalifətdə olan bəzi qüvvələr də bu prosesdə iştirak etdilər və tam proqnoz bu idi ki, Azərbaycan Ermənistan Rusyanın,

dəliklərə və qarşılıqlı əməkdaşlığı sadıqdır.

Bundan kənar məsələlər isə artıq mənasız siyasi gedişlərdir. Buna görə İlham Əliyevin ilk ciddi təpkisi Avropa İttifaqının Şərqi Tərəfdaşlığı Programı ilə bağlı oldu. Prezident açıq

institutları, birbaşa İlham Əliyevin ideyası olan Bakı-Qars dəmiryol xəttinin çəkilməsinə maliyyə ayırmadılar. Hətta bu ideyanı utopik idəya adlandırdılar. Bu məqamda da İlham Əliyev meydana çıxaraq bütün ağırlığı daşımağa hazır olduğunu

İlham Əliyev düşüncəsi...



çox Şərqi ölkələrində gördük və proses hələ də davam edir. Seçkilər isə axarında gedir. İlkən nəticələr isə artıq hiss olunmağa başladı. İlham Əliyev liderdir. İlham Əliyev tərəfdarları, YAP aktivistləri dərinən nefəs alır və qalibiyətin yaxında olduğuna inamları daha da artır. Və son. İlham Əliyev artıq prezidentdir. Beləliklə yola çıxməqlə ilk ciddi uğuruna imza atdı.

"Cəsarət insanı zəfərə, qorxaqlıq isə ölümə aparır"

(Yavuz Sultan Səlim)

Prezident İlham Əliyevin fəaliyyətinin ilk iki ili demək olar ki, öz ahəngi ilə getdi və bir çox strateji projelərə start verildi. Amma Azərbaycana vassal kimi yanaşmağa çalışan, hər addımda Azərbaycanı təsir altında saxlamağa çalışan qüvvələr İlham Əliyevin müstəqil siyaset yürütməsini qəbul edə bilmədilər və Azərbaycana qarşı təzyiqlərə start verildi. Bezi beyin mərkəzləri hesab edirdi ki, İlham Əliyev təzyiqlərə tab götire bilməyəcək və güzəştərə getməkələ sadəcə olaraq ağ bayraq qaldıracaq. Amma İlham Əliyev ağ bayraq qaldırmadı, əksinə Azərbaycanda bayraq günü elan etdi və bir

Gürcüstan Avropanın vassalına çevrildiyi kimi Azərbaycan da bu qüvvələr arasında bölüşdürülecek vassal həyatını yaşayacaq. Amma İlham Əliyev sərt addımları ile qorxaqlığı və möglubiyyəti qarşıdakılara yaşıtdı. O, cəsarət insanı zəfərə aparır deyimi yaşıdı və yaşıtdı.

"Başqalarının izi ilə gedən iz qoya bilməz"

(Con I.Brannon)

Beləliklə kənar beynəlxalq ilham Əliyev üçün yeni yol və iz göstərdilər və bunu tələb şəklində masaya qoydular. Prezident İlham Əliyev isə düşünmədən ona göstərilən yolu və izi cəsarətə bir kənara ataraq, öz yolunu müəyyənləşdirdi. Bu kifayət qədər riskli addım idi və çoxları düşündürdü ki, Prezidentin bu addımı qarşıdakılarnı qırıcıqlanıracaq və Azərbaycan xaos nəzəriyəsinin təxrübə labarotoriyasına çevriləcək. Amma İlham Əliyev hər şeyi çoxdan ölçüb-biçmişdi və qarşı tərəfə nümayiş etdirdi ki,

Azərbaycan beynəlxalq öh-

şekildə bildirdi ki, Azərbaycan hansısa birliklər, yeni programlar çərçivəsində yox, bu birliyə daxil olan dövlətlərlə birbaşa əlaqələrin tərəfdarıdır və bu istiqamətdə kifayət qədər işlər görülüb. Həqiqətən de Azərbaycanın əksər Avropa ölkələri ilə birbaşa siyasi, iqtisadi əməkdaşlığı var və Bakı neft, qaz satışında sabit mövqə sərgiləməklə Avropanın enerji təhlükəsizliyini qoruyan əsas dövlətdir. O zaman bəzi "ekspertlər" hesab edirdi ki, Azərbaycana qarşı təzyiqlər artırılmalıdır. Əks halda Azərbaycan Avropa ilə enerji əməkdaşlığınından imtina edə bilər. Amma İlham Əliyev bir daha sübut etdi ki, onun öz izi var və bu iz dəyişkən deyil. O, Avropa ilə enerji əməkdaşlığını zəiflətmədi, daha da dərinləşdirdi. İlham Əliyev, XXI əsrin müqaviləsi adlandırılın "Şahdəniz 2" Sazişini imzalamaqla Avropa İttifaqı üçün irimiqyaslı strateji tərəfdaşa çevrildi və sübut etdi ki, prinsiplərə sadıqdır. Amma bir neçə il önce bir sıra Avropa

nu və Qərblə Şərqi birləşdirəcək bu dəmiryolunun çəkilməsinə nail olacağını dedi. Deidiyini bu gün etdi. Bu İlham Əliyevin, yolunu azmış və azməgə cəhd edən beynəlxalq güclərə ciddi dərs oldu.

"Əyri bünövrənin üstündə düz bina olmaz"

(Tomas Füller)

İlham Əliyev dövlət quruculuğu prosesində diqqət ayırdığı məqamlardan biri de milli dəyərlərin qorunması oldu. Əslində gözəl binalar, yaraşlı kölpülər tikmek, beynəlxalq layihələri həyata keçirmək bir dövlətin dövlət olaraq güclənməsi deyil. Ona görə ki, bir dövlətdə toplumun milli dəyərləri, genetik kodları sıradan çıxırsa, milli kimliyindən uzaqlaşırsa, artıq bu dövlət həmən toplumun dövləti deyil. Bunu nəzərə alan Prezident İlham Əliyev dövlət başçısı olduğu müddətdə bu keyfiyyətləri ciddi şəkildə qorudu və qoruyur. Ən azı ona görə ki, qafası boş toplum üçün nə tikilən körpünün, nə də tikilən binanın heç bir önemi yoxdur. Soyundan uzaqlaşan kənarda özünü nə qədər axtarırsa bir o qədər elə özündən, ona miras qalan dəyərlərdən uzaqlaşır. İlham Əliyev prezidentliyə dövründə beynəlxalq mərkəzlərinin yaradılması, kənar təsirləri zərərsizləşdirməsi ilə milli kimliyimizin qorunmasına lazımi dəstəyi verdi. Beləliklə kimliyimizin bünövrəsində zədələnmənin qarşısını aldı. Bu günün özündə demokratianın az qala beiyi hesab edilən elə dövlətlər var ki, milli kimliklərini, milli prinsiplərini çoxdan itirib və bu gün svilizasiyaların toqquşması zamanında yelkənsiz gəmi kimi çıxılmaz duruma düşübələr. Amma Azərbaycan bu gün kənar svilizasiyaları qəbul etməklə yanaşı, öz sütunlarını layiqincə qoruyur və özün müdafiə sistemi, özüntəcid sistemini keçmədən saxlanılır.

Eldəniz Elgün

Azərbaycan xalqı onun yanındadır

**O, Azərbaycan iqtisadiyyatını
doğru istiqamətə yönəldir**



Ermənilərin gizlətdikləri sırrı

Bu gün Ermənistana və ermənilərə yanaşmada bəzi məqamlara nədənsə dikkət ayırmırıq. Əsasən nəyə? Yəqin ki, çoxları bilmir ki, Ermənistanda yaşayanların hamısı heç də erməni deyil. Hətta Ermənistanda yaşayanların çoxları bunu bilir və susmağa daha çox üstünlük verirlər. Bunun bir səbəbi toplumun assimiliyası etməsi ilə bağlıdır, digər səbəbi qorxudur. Gəlin indi bilmədiyiniz məqamlara aydınlaşqat gətirək.

Erməni dediyimiz assorlar

Ermənistənən əsasən Vardenis və Razdan bölgəsində yaşayanlar milliyətçə erməni yox, assordurlar. Onların özünəməxsus bəzi bayramları var və bunu maksimum dərəcə də qapalı keçirirlər. Əslində onların ermənilərə o qədər də rəğbətləri yoxdur. Sadəcə olaraq başqa seçim imkanları yoxdur.

Erməni dediyimiz haylar

Haylara gəldik də isə onlar əsasən Eçmədzin (Üç Kilsə) ərazisinə də yaşıyırlar. Haylərlə ermənilər arasında hətta genetik fərqlər belə mövcuddur. Məsələn, haylar türklərə dəha yaxın sayılır və onların fizio loji quruluşları da ermənilərdən fərqlidir. Bununla yanaşı haylərin yerli lehçələrinə də türk sözlərinə dəha çox rast gəlmək mümkündür və haylara qoyulan adlar da türk adları ilə eynilik təşkil edir. Məsələn, Subek (Subəy), Vaqram (Bəhrəm) və s. kimi adları nümunə çəkmək olar.

Erməni dediyimiz ermənilər

Ermənilərin özlərinə gəldik də isə onlar bölgəyə son 200-300 il ərzində gələnlərdir və onlar assorlardan və haylardan fərqli olaraq fars toplumuna dəha yaxındırlar. Həmçinin ermənilər haylardan və assorlardan fərqli olaraq hər zaman fars və rus hökümdarları tərəfindən dəha çox qorunublar ki, bunun da nəticəsində ermənilər hayların və assorların üzərinə tam hökmranlıq nümayiş etdiriblər. Beləliklə gördüyü kimi ortada maraqlı məqam var və bu məqamdan Azərbaycanın istifadə etməsinin esl məqamıdır.

Fuad Ələsgərov 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirəndən sonra Ədliyyə Nazirliyinə də fealiyyətə başlayır. Müstəqillik illərinə qədər nazirliyin müxtəlif strukturlarında işləyir və 1994-cü il də Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdürü vəzifəsində, 25 aprel 1998-ci ildən isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ile iş şöbəsinin müdürü vəzifəsinə təyin edilib. Tərcüməyi halından gördüyü kimi siyasetə o qədər də meyl etməyən Fuad Ələsgərov hüquq sahəsinin peşəkar simalarından biridir.

Bunu da unutmayaq ki, Fuad Ələsgərovun atası Murtuz Ələsgərov Azərbaycan parlament sadrələrinin içinde ən effektli və demokratik bir sima olub. Murtuz Ələsgərov ölkə qanunvericiliyinin formalasmasında aktiv iştirak edib və Heydər Əliyevin istədiyi qanunvericilik bazasının yaranmasına təsirini göstərib. Həm hüquqsunas həm də siyasetçi ailəsində formalasınan Fuad Ələsgərov siyasetlə hüquq elminin arasında mövqə seçib və çox hallarda hüquqa meyl edib.

Divlərin mübarizəsində neytrallıq

Murtuz Ələsgərov dünyasını dəyişəndən sonra çoxları hesab edirdi ki, Fuad Ələsgərov mövqelərini itirəcək və uzağı hanısa ali məktəbdə müəllim işləyəcək. Bunun isə başlıca səbəbləri bu idi ki, Fuad Ələsgərovun çalışdığı sahədə ki, nazirliklərin arasında ciddi uğurumlar yaranmışdı. Ister Respublika Prokurorluğunda, ister MTN-də, isterse DİN-də durum ürəkəcan deyildi. Bu qurumların həm bir-biri ilə peşə konfliktləri mövcud idi, həm də bəzilərinin daxili intriqaları da çox şışmişdi. Belə olan halda Fuad Ələsgərov bu qurumların birinin yanında dayanmalı idi. Çünkü siyasi yox, mövqə davası aparan bu təşkilatlara eyni məsafə də yaxınlaşmaq mümkünksüz idi. Amma Fuad Ələsgərov divlərin davasından qələbə ilə ayrıldı.

Adını və şərəfini qoruma prinsipi

Fuad Ələsgərovun peşəkar fealiyyəti dövründə yaşadığı ilk açıq təhlükə, polis

Prezident Administrasiyasının rəsmisi dini radikalizmə qarşı mübarizəyə səslədi

Etibar Nəcəfov hesab edir ki, görülən tədbirlər ölkədəki dövlət-din münasibətlərinin daha da təkmilləşməsinə öz töhfəsini verib

"Azərbaycanda din sahəsində stabil mühit mövcuddur, ölkəmiz konfessiyalar və məzheblərə münasibətlərin tənzimlənməsi baxımından nümunəvidir". Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərə münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdürü Etibar Nəcəfov deyib. O qeyd edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayıçı, onların fealiyyəti üçün daim geniş imkanların yaradılması dövlətin milli-mənəvi dəyərlərə olan yüksək münasibətinin bariz nümunəsidir. E.Nəcəfov ölkədə dini durumla bağlı sabitliyin qorunub-saxlanılması və dini icmalar arasında mövcud tolerantlıq mühitine kölgə salmağa çalışan mənfi tezahürələrin aradan qaldırılması istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən görülən işləri, xüsusilə respublikanı əhatə edən genişmiqyaslı maarifləndirme tədbirlərini yüksək qiymətləndirib və bu tədbirlərin ölkədəki dövlət-din münasibətlərinin daha da təkmiləşməsinə öz töhfəsini verdiyini bildirib.

Fuad Ələsgərovun siyasi portireti



sistemində çalışan Nizami Qocayevin şərələnərek həbs olunduğu dövər düşdü. Respublika Prokuror Eldar Həsənovun göstərişi ilə qanunsuz şəkildə həbs olunan Nizami Qocayev Fuad Ələsgərovla qohum idi və Nizami Qocayevdən sonra növbə Fuad Ələsgərovda idi. Amma təmkinli davranış, intriqalara qarışmaması, nəhayət prezidentə sədaqətliliyi neticəsində Fuad Ələsgərov qurulmuş tələdən xilas oldu və bir müddədən sonra qələbəsini də təmin etdi. Fuad Ələsgərovun güc qüvvələri arasında balanslı qoruyub saxlamasının həm də başlıca səbəbi şərəfini qoruması, korrupsiya və rüşvətdən ənənəvi durması oldu. Bu gənə qədər Fuad Ələsgərova qarşı bir dənə də olsa korrupsiya ittihamı yoxdur.

Siyasetə elmi yanaşma

Fuad Ələsgərov siyasetə bir başa qarışmasa da siyasetin tam mərkəzindədir. Belə olan halda sual yaranır, neçə olur ki, həm də siyasetə qarışır?. Cavab sadədir, O,

siyasetə elmi yanaşma nümayiş etdirir və buna görə siyasi qalmaqalla yox, siyasetin özüyle məşğul olur. Bu gün tutduğu vəzifənin mühümlüyü həm də Fuad Ələsgərovu daha effektli və düşünülmüş siyaset yürütməyə sövg edir.

Psixoloji çizgiləri

Diqqəti daha çox cəlb etməyi sevmir, amma öz mövqeyini də kiməsə güzəştə getmez. Nəcə deyərlər Fuad Ələsgərov "daş öz yerin də ağırdır" prinsipiyə fealiyyət göstərir. Qrup şəkilində fealiyyət göstərməyi sevmir və bunun da başlıca səbəbi özünənin adıdır. Tələsik qərar çıxartmaqdan çox uzaqdır. Davranışından hiss olunur ki, klassik musiqiye dəha çox meyl edir və təkkılık qalıb düşünmək onun üçün artıq hobiye çevrilib.

Beləliklə, İlham Əliyev komandasının ən qaradınmaz və etibarlı simasını qısa da olsa sizlərə təqdim etdik.

Eldəniz Elgün

Avropa İttifaqı Nümayəndəliyinin Müvəqqəti İşlər Vəkili Gəncədə səfərdədir

Gəncə Şəhər icra Hakimiyətinin başçısı Niyazi Bayramov Avropa İttifaqı Nümayəndəliyinin Müvəqqəti İşlər Vəkili c-b Denis Daniilidisi qəbul edib. Görüşdə Avropa İttifaqı ilə Gəncə arasında mövcud olan humanitar və mədəni əlaqələrin genişləndirilməsinin yolları müzakirə olunub.

Şəhər icra Hakimiyətinin başçısı Niyazi Bayramov resmi qonağın diqqətinə çatdırıb ki, Gəncə Respublikanın ikinci böyük şəhəridir. Qədim tarixə malik Gəncə zəngin mədəniyyətə sahibdir. Burada 3 universitet və 3 kolleç fəaliyyət göstərir. Şəhər əhalisinin təqribən 3-də 1 hissəsini Gəncədə olmaqdən məmənluq ifade edərək, səfərinin məqsədindən söz açıb. O bildirib ki, Avropa İttifaqının xətti ilə Bakıda bir sıra mədəni layihələr həyata keçirilir. Buna səsləndirən Gəncə Şəhəri titulunu daşıyır. Gəncə



Avropanın idman şəhəri titulu əks etdirən rəsmi bayraqı ötən ilin dekabrında Belçika Krallığının paytaxtı Brüsselde, Avropa Parlamenti binasında baş tutan mərasimdə təhvil alıb. Avropa İttifaqı Nümayəndəliyinin Müvəqqəti İşlər Vəkili c-b Denis Daniilidis Gəncədə olmaqdən məmənluq ifade edərək, səfərinin məqsədindən söz açıb. O bildirib ki, Avropa İttifaqının xətti ilə Bakıda bir sıra mədəni layihələr həyata keçirilir. Buna səsləndirən Gəncə Şəhəri titulunu daşıyır. Gəncə

zulu festivalar da yer alır. Bunlardan biri may ayında teşkil olunacaq və toleranlıq mövzusuna həsr ediləcək. Gəndər bərabərliyi mövzusunu ələ alan və qadınlara həsr edilən festivalın sentyabr ayına təsadüf edəcəyi gözlənilir. Üçüncü tədbir isə mədəni irsin təbliğinə həsr olunacaq və noyabr ayında baş tutacaq. Denis Daniilidis qeyd edib ki, bu festivallar çəçivəsində baş tutan tədbirlərdən bir neçəsinin Gəncədə keçirilməsi planlaşdırılır və səfərinin də məqsədi bunun məmkənlüyünü müzakirə etməkdir.

Gəncə Şəhər icra Hakimiyətinin başçısı Niyazi Bayramov bu təklifi müsbət qarşılıqlı bildirib. O, bu cür tədbirlərin Al ilə Gəncə arasında əlaqələrin dəha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcəyini dileyir.



2019-cu ildə bizi gözləyənlər

Cari ildə Azərbaycanda iqtisadi sahədə daha böyük uğurlar gözlənilir

Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib.

O bildirib ki, 2018-ci ildə ölkədə siyasi səbətlilik və vətəndaş hommeyyinin vəhdəti, makro-iqtisadi sabitliyin təminatı, manatın məzənnəsinin dayanıqlılığı, pul təklifinin optimal səviyyədə idarə olunması və inflasiya gözləntilərinin azalması, xarici sektorda müsbət meyllər, əsasən də tədiyyə balansının profisi kimi tərəflər başlıca rol oynadı. Ölkənin strateji valyuta ehtiyatlarının artırması və həyata keçirilən effektiv pul-məzənnə siyaseti bezi qiyəmtərini yüksəlməsinin təsirini neyträlaşdırırdı. Biznes sektorunun və ev təsərrüfatlarının inflasiya gözləntiləri minimum səviyyəyə düşdü.

"Öten il Azərbaycanda iqtisadi artım 1,4 faz təşkil edib. Ölkədə iqtisadi aktivlik davam edib və biznes inam indeksi pozitiv zonada olub. Əksər xidmət və ticarət sektorları üzrə də iqtisadi aktivlik göstəriciləri müsbət meyllidir. Azərbaycanda həyata keçirilən iqtisadi İslahatlar milli iqtisadi inkişafımıza öz müsbət təsir göstərib. Əsasən də ixrac gəlirlərinin əhəmiyyətli dərəcədə artması, qeyri-neft ixracının genişləndirilmesi və idxlərin evəzəlməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər milli valyutanın sabitləşməsini təmin edib. Özəl sektorun inkişafı Azərbaycanı, eyni zamanda, investisiya ixracatçısına çevirib. Belə ki, qeyri-neft istehsalının artması, ixracın genişləndirilmesi və "Made in Azerbaijan" brendinin dünyada tanılmasına Azərbaycanın xarici iqtisadi siyasetinin prioritet istiqamətlərindəndir", - deyə bildirib.

Z.Məmmədov deyib: "Bununla yanaşı, qlobal maliyyə bazarlarında risk səviyyəsinin və qlobal neft bazarında qeyri-müəyyənliklərin artmasına baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub. 2018-ci ildə inflasiya gözləniləndən daha yüksək temple azalıb və təkreqəmli səviyyədə sabitləşib. Fiskal və monetar siyasetlərin sıx əlaqəli şəkildə həyata keçirilmesi nəticəsində il ərzində milli valyutanın sabitliyi qorunub".

"2019-cu ildə Azərbaycanda iqtisadi sahədə daha böyük uğurlar gözlənilir. Bu il ilk növbədə "kölgə iqtisadiyyatı"nın hecmi əksinə aşağı düşəcək, qeyri-resmi məşğulluğun səviyyəsi minimuma enəcək, iqtisadi fəallığın, xüsusi qeyri-neft sektorunun özəl bölməsində işgüzar aktivlik caranacaq, 100 minlərlə insan pensiya sistemində yaranacaq, bank sektorunda kredit aktivliyi derinleşəcək, nağd dövriyyəsi minimuma enəcək və en nəhayət milli iqtisadiyyat daha da şəffaflaşacaq. Cari ildə sahibkarlıq subyektlərində yüksək vergi mədəniyyəti sistemi formalaşacaq. Ümumilikdə vergi sisteminde aparılan İslahatların nəticəsini ölkəmizin maliyyə imkanlarının gücləndirməsinin gərcəyik", - deyə o əlavə edib.

2 yeni şirkət yaradıldı

Vergilər Nazırlığı noyabrın 23-də "ASCO Nəqliyyat", noyabrın 26-da isə "ASCO Mühafizə" MMC-ləri dövlət qeydiyyatına alıb.

Hər iki şirkət "Azərbaycan Xəzər Dəniz Geçməciliyi" QSC-nin (ASCO) baş ofisi ilə təxminən eyni ünvanda – Bakı şəhəri, Xətai rayonu, Ziğ şossesi, 2 237-ci məhəllə ünvanında qeydiyyatdan keçib. Yeni şirkətlərin nizamnamə kapitalları müvafiq olaraq 6 276 399 və 34 851 manat, qanuni təmsilçiləri isə Ramin Malik oğlu Fərzulayev və Sabir Həsən oğlu Hüseynovdur.

"SOCAR karbamid"ın sabahi

"Zavodunun istifadəyə verilməsi qeyri-neft sənayesinə böyük töhfədir"

Prezident İlham Əliyev qeyri-neft sektorunda istehsal olunan və Azərbaycan brendi ilə tanınan mehsulların dünya bazarlarına ixracını prioritət vəzifə kimi qarşıya qoyaraq, bu istiqamətdə biri-birindən önəmlə addımlar atır. Məqsədə çatmaq üçün ilk növbədə özəl sektorda hazırlanan mallara tələbat yerli potensial hesabına ödənilməli, idxlə azaldılmalıdır. Aparılan iqtisadi İslahatlar və həyata keçirilən layihələr nəticəsində bu məqsədə yüksək səviyyədə nail olunur."



Bu fikirləri YAP Siyasi Şurasının üzvü, "iki sahil" qəzetiñin baş redaktoru Vüqar Rəhimzadə "SOCAR karbamid" zavodunun istifadəyə verilməsi ilə bağlı KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki, hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilən en böyük layihə olan "SOCAR karbamid" zavodunun istehsala başlaması azot kürbəsi idxlənə ehtiyacı aradan qaldıracaq. Bu zavodun işe düşməsi, eyni zamanda, ölkəmizdə kənd təsərrüfatının inkişafında mühüm rol oynayaq: "Məlumdur ki, bu günədək azot kürbəleri Azərbaycana idxl edilirdi. Zavodun istifadəyə verilməsi ilə həm daxili bazarın tələbatı tam ödəniləcək, həm də istehsal olunan məhsulun texminən 70 faizi ixrac ediləcək."

Baş redaktor bildirib ki, 2013-2020-ci illəri ehətə edən mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olmaqdır. Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində enerjiden səmərəli istifade və yüksək əlavə dəyər yaranan ixrac yönümlü iqtisadiyyata transformasiya, sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma əsas prinsip kimi diqqət mərkəzindədir. Bu səbəbdən ki, xarici investorların məraq göstərdikləri ölkəmizdə dünya təcrübəsindən istifadəyə diqqət daha da artır, sağlam investisiya mühitinin formalasdırılması və yaxşılaşdırılması məqsədile mühüm işlər görülür. "SOCAR karbamid" zavodunun istifadəyə verilməsi bu məqama da işq salır. Belə ki, dövlətimizin başçısının vurğuladığı kimi, zavodun təkintisində xarici tərəfdəşərələr da iştirak edib. Birge səyərlərin göstərilməsi əsasında bəyənləşən standartlara cavab verən müəssisənin yaradılması mühüm əməkdaşlıq nümunəsinin göstəricisidir.

Baş redaktor bu ümumiləşdirməni diqqətə çatdırıb ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, ehəlinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlar sinfinin formalasdırılması və bu istiqamətdə davamlı addımların atılması bir məqsədə xidmət edir ki, vətəndaş amilənə verilen dəyərin göstəriciləri daha böyük rəqəmlər ifadə olunsun.

Bu gün xarici investisiyaların ölkəmizə cəlb istiqamətdində səyələrin artırılması başlıca vəzife kimi diqqətde saxlanılır. Dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Qarşıya qoyulan bu kimi məqsədlər yüksək səviyyədə nail olmaq üçün potensial baza kimi qeyri-neft sənayesinə, fermer təsərrüfatlarına investisiya qoyuluşuna xüsusi önəmin verildiyi "SOCAR karbamid" zavodunun timsalında aydın görünür. "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilən və bundan sonra da gerçəkşəcək layihələr qarşısındaki illərdə sənayenin inkişafını stimullaşdıracaq.

V.Rəhimzadə məhz bu programı, eyni zamanda, "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ile etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq reallaşan "SOCAR karbamid" zavodunu ən müasir standartlara cavab verən böyük sənaye müəssisəsi kimi dəyərləndirirək, ölkə Prezidenti İlham Əliyevin müəssisənin kollektivi ilə görüşündə diqqət yönəltdiyi bu məqamdan da bəhs edib ki, zavodda ilə 650 min ton karbamid istehsal olunacaq. Onun böyük əksəriyyəti ixrac ediləcək. Ən əsası daxili tələbat ödəniləcək. Azərbaycan dövlətinin fermerlərə verilən kübərlərin 70 faizinin vəsaitini təmin etdiyi ni nəzərəalsaq, bu, büdcəmiz üçün kifayət qədər böyük maliyyə yüküdür. Artıq büdcəmiz bu maliyyə yükündən azad olacaq, zavod respublikamız üçün eləvə gəlir mənbəyinə çevriləcək. Ən əsası fermerlərimizi daxili imkanlar hesabına ən keyfiyyətli kübə ilə təmin etmək imkanındaydıq.

Vüqar Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, uğurlu sonluqla başa çatan hər bir layihənin əhəmiyyətindən bəhs edərək, təbii ki, onun bu günümüzün əsas çağırışlarından olan işsizlik probleminin həlliinə nə kimi töhfə verəcəyi xüsusi qeyd edilir. "SOCAR karbamid" zavodunda 500 iş yeri yaradılacaq və burada çalışanların böyük əksəriyyəti yerli vətəndaşlar, xüsusi gənclər olacaq. Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşündə bildirmişdir: "Ölkəmizin uğurlu inkişafı üçün belə böyük müəssisələrin çox böyük əhəmiyyəti var. Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq. Qeyd etdiyim kimi, qeyri-neft sənayesinde 9,1 faiz artım çox böyük göstəricidir."

Baş redaktor bu ümumiləşdirməni diqqətə çatdırıb ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, ehəlinin sosial müdafiəsinin gücləndirilməsi, sahibkarlar sinfinin formalasdırılması və bu istiqamətdə davamlı addımların atılması bir məqsədə xidmət edir ki, vətəndaş amilənə verilen dəyərin göstəriciləri daha böyük rəqəmlər ifadə olunsun.

Struktur İslahatları ÜDM-ni 2% artıracaq

Iqtisadçıların hesablamalarına görə, dövlət idarəetməsində effektivliyin artırılması ÜDM-nin (ümumi daxili məhsul) 2%-ə qədər artmasına gətirib çıxara bilər.

Bunu millet vəkili Tahir Mirkılıçlı deyib. O bildirib ki, idarəetmədə effektivliyin artması özəl sektorun iqtisadiyyatı daha çox investisiya yatırmasına, sahibkarlıq mühitinin inkişafına, bürokratiyanın azalmasına getirib çıxarıb:

"Bütün bunlar isə iqtisadi strukturların daha çox məhsul istehsali və satışına fokuslanmalarına imkan verir. Digər tərəfdən, idarəetmə effektivliyinin artırılması dövlət vəsaitlərinə qənaət etməye imkan verir. Bütün bunlar isə nəticədə ÜDM-nin artmasına şərait yaradır".



"PAŞA Bank"ın reytinqi üstələyir

"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi "PAŞA Bank" ASC-nin uzunmüddətli və qısamüddətli reytinqlərinin "VV/V" səviyyəsində təsdiqləyib.

Agentlik "PAŞA Bank"ın reytinqlər üzrə proqnozunu "Mənfi" qiymətləndirir.

Agentlik reytinqlər üzrə proqnozunun neqativ olmasına nəzərə alıñib. Bele ki, qarşısındaki 12-18 ay ərzində Türkiyədə iqtisadi vəziyyətin bankın bu ölkədəki tərəməsinin fealiyyətine təsiri ilə əlaqələndirib: "Bu qərar qəbul olunarkən bankın Türkiyədə fealiyyət göstərməsi nəzərə alınıb. Belə ki, qarşısındaki 12-18 ay ərzində Türkiyədə iqtisadi risklər bankın bu ölkədəki tərəməsinin biznes sabitliyinə və aktivlərin keyfiyyətine təsir edə bilər".

Buna baxmayaraq, S&P ekspertləri hesab edirlər ki, bank Azərbaycan bazarında mövqeyini genişləndirməyə davam edəcək.



Auditörələr Palatasından xəbərdarlıq

Palatadan verilən məlumatə görə, qanunvericiliyin tələblərinə uyğun olaraq bəzi iqtisadi subyektlər 2018-ci il üzrə maliyyə (mühəsibat) hesabatlarının düzgünlüyü yoxlatdırmaq üçün müstəqil (kənar) auditör cəlb etməlidir.



Belə ki, ictimai əhəmiyyətli qurumlar, MMC-lər, səhmdar cəmiyyətləri, Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə yaradılmış səhmdar cəmiyyətləri, o cümlədən "Ərzaq məhsullarının tədarük və təchizatı" ASC ("Aqrar tədarük və təchizat"), "Azərbaycan Sənaye Korporasiyası" ASC, İpoteka və Kredit Zəmanət Fondu, banklar və digər kredit təşkilatları, sigorta təşkilatları və cəmiyyətləri, investisiya fondları, maliyyə-sənaye qrupları fondlar və birləşmələr, maliyyə-sənaye qrupları fondlar və birləşmələr, qiyaməti kağızlarının emittentləri, bündən kənar fondlar, birləşdirilmiş (konsolidə edilmiş) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinglər), təbii inhisar fealiyyəti subyektləri, publik hüquqi şəxslər, o cümlədən Dövlət İmtahan Mərkəzi, Dövlət Reklam Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZERTAC), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Enerji Məsələlərinə Tənzimləmə Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Gənclər Fondu, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İstifadəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Diasporuna Dəstək Fondu, Maliyyə Monitorinqi Xidmeti, Əqli Mülkiyyət Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Dənizkənarı Bulvar İdarəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası, siyasi partiyalar, bələdiyyələr və bələdiyyə məsəsəsələri, və kənd təsərrüfatı kooperativləri 2018-ci il üzrə maliyyə (mühəsibat) hesabatlarının düzgünlüünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditör cəlb etməlidir.

Auditörələr Palatası bəyan edib ki, bu istiqamətdə hər bir sorğunu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırıdır. Bildirilib ki, iqtisadi subyektlər auditör seçimində müstəqildirlər.

ABS və Türkiyə arası - da yaşanan gərginlik dünya mediasının əsas təhlil mövzularındadır. Ötən ilin sonlarından başlanan yeni gərginlik tendensiyası inkişaf edir və hər kəsi bu prosesin nələrə səbəb ola biləcəyi düşündürür.

2018-ci il dekabrın 24-də ABŞ prezidenti qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb. Ağ Ev tərəfindən qoşunların çıxarılması barede bəyanat verildikdən sonra ABŞ müdafiə naziri Ceyms Mettis və ABŞ-in İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerq istefaya gedib.

Diger tərəfdən Vaşingtonun bölgədəki kurd terrorçulara dəstek verəcəyi söylənilir. Amerika rəhbərliyi özü də etiraf edir ki, qoşunların regiondan çıxmazı Pentaqonun kurd terrorçulara dəstəyini keşcəyi anlamına gelmir. Vaşingtonun bu cür mövqeyi rəsmi Ankara tərəfindən çox sərt qarşılanır.

Bu arada ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Türkiyə səfərini yekunlaşdıraraq ölkəsinə geri dönüb. Prezidentlə görüşcəyi istisna edilməyən Bolton Ərdoğan tərəfindən qəbul edilməyib. Məlumatə görə, Boltonun Suriyadakı kurdlerin təhlükəsizliyinə dair Ankara-dan zəmanət istəməsi Türkiyəni hiddətləndirir.

Göründüyü kimi, bölge yenidən ziddiyətli məqamlara, toqquşma və qarşıdurmalara meydan olmuşdur astanasındadır. Yaxın Şərqdə mezhəb və etnik qarşışmanın daha da dərinləşəcəyi ehtimalı böyükdür. Aparıcı ölkələr etnik və dini amıldan istifadə edərək müxtəlif savaşçı qruplar formalşdırırlar. Hazırda real döyüş aparanlar içerisinde bu növ qüvvələr az deyil. Bölgənin böyük dövlətləri arasında münasibətlər də gərginləşməkdədir.

Tərəflər seçim etmek zorundadır. Ya ABŞ-ı, ya da Rusiya-İran tandemini dəstəkləməlidirlər. Bu təbii olaraq ciddi problemləri meydana çıxara bilər. O halda bütövlükde Yaxın Şərqdə ölkələr arasında münaqişələr dərinləşir.

Vurğulanan məqamlarla yanaşı, Yaxın Şərq etrafındaki regionlara terrorun və ixtilafların sıçraması istisna edilmir. Bu baxımdan, ehtimal edə bilərik ki, Yaxın Şərq yaxın zamanlarda münaqişələrdən nəinki xilas olmayıacaq, hətta daha geniş miqyasda hərbçi toqquşmalar sehnəsinə çevrilecək. Burada bir sənəd meydana çıxır. ABŞ-in dəyişkən mövqeyi nəylə bağlıdır? Ümumiyyətə, Amerika qoşunlarının bu və ya digər formada Suriyadan çıxmama ehtimalı varmı?

Məsələ ondadır ki, ABŞ prezidenti Donald Tramp İsrailin məraqlarına xidmət etdiyini gizlətmir. Yaxın Şərqdə ABŞ-in müsəlman ölkələrinə isti münasibətini gözlemək yersizdir. O cümlədən regionda ABŞ-in yeni dövlətlər yaratmaq planları barede fikirlər formalşdırır. Amerikanın İraq və Suriyada kurdlerə xüsusi diqqət yetirməsi bu aspektde təsadüfi görünür. Bu isə Vaşingtonun Yaxın Şərqdə qərəzli mövqə tutduğunu, ikili standartlar siyaseti yeritdiyini təsdiqləyir. O halda Amerikaya qarşı koalisyonun meydana gələ bilməsi ehtimalını istisna etmek olmaz. Çünkü səhəbat birbaşa Suriya, İraq, İran və Türkiyənin ərazi

bütövlüğünün pozulmasından gedir. Əlavə olaraq, həmin dövlətlərin erazisində onlara heç də dost olmayan yeni bir dövlətin yaradılması ehtimalı mövcuddur.

Bütün bunlara baxmayaraq, Türkiyə bölgədə əməliyyata başlamaqda israrlı görünür, amma bunu Ankara üçün tələb adlandıranlar da var. "Əməliyyat zamanı Vaşingtonla Ankara arasında ciddi anlaşmazlıq meydana çıxıbilər" suali hər kəsi düşündürür.

Şərhçilər belə hesab edirlər ki, ABŞ-in Suriyadan çekilmesi Türkiyənin mövqeyini gücləndirir. Türkiye bölgənin ən güclü oyunçularından birine əvərlər. Bu inkişaflar Türkiyəni regional oyunçular üçün qara qutuya döndürür. Türkiye öz xarici siyaset hərəkətlərində daha az proqnozlaşdırılabilir.

dövlət yaratmaq niyyətindədir.

XIX əsrin əvvəllerində başlayaraq kurdler dövlət yaratmaq üçün Amerika və İngiltərə kimi imperialist qüvvələrlə gizli şəkildə müttəfiqlik edirlər. Yaxın Şərqdə münaqişələr yaratmaq və terrorlər həyata keçirmək üçün kurd separatçılırı Qərbin bölgədəki könüllü agentləridir. Kürdlerin separatçı qanadı "Kürdüstan dövləti" yaradılması qarşılığında Amerika və İngiltərənin istədikləri bütün planları yerine yetirməyə və onlar üçün yaradılacaq ölkənin həmin qüvvələrin çəkdiyi xətdən kənarə çıxmamaq sözünü veriblər. ABŞ və Britaniyanın kurdlerini qızışdırıb ayaga qaldırmamasında əsas niyyət Türkiye və İranın parçalanmasına nail olmayıdır. Yaradılacaq "Kürdüstan" ABŞ-in Şərqdəki ən güclü forpostu olmaqla yanaşı, bölgədə söz sahibi

yaşayan etnik kurdler arasında separatçılıq meylleri güclənəcək. Analitiklər görə, İsrail müstəqil kurd dövlətindən məhz İran kurdlerini arasında separatçılığı qızışdırmaq və nəticədə bu ölkəni parçalamaq üçün yararlanmağa çalışacaq. Onu da unutmayaq ki, Türkiye ilə Azərbaycanı birləşdirən Transanadolu Qaz Kəməri "müstəqil kurd dövləti"nin Türkiyə üzərindən Avropaya qaz ixracına imkan yarada bilər. Planlaşdırılır ki, TANAP-la nəql olunacaq 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyədə sərf olunacaq, qalanı isə Avropaya nəql ediləcək. Lakin Türkiyənin qaza olan tələbatı artır.

Bu baxımdan Türkiye gələcəkdə İraqın şimalında, kurd bölgəsinde hasil olunan təbii qazın da TANAP vasitəsilə nəqlində maraqlı

lərden biri də Rusiadır. Hələlik prosesləri nisbətən kənardan izleyən Moskvanın, Türkiyənin hərbi əməliyyatlara başlamasından sonra mövqeyi deyişə bilər. Rusiya, İran, ABŞ, və Əsəd rejimi ilə razılığa gəlinmədən Türkiyən burda hər hansı ciddi hərbi uğurlara imza atması olduqca qəлиз məsələdir. Hələ ki, bütün bu ölkələr heç bir fəal müdaxilə etmədən sadəcə müşahidə aparmaqla kifayətlənlərlər. Regional güc balansı nəzərə alınmadığı təqdirdə isə Türkiyə bölgədə ciddi mögləbiyyət gözləyə bilər. Yaxın Şərqdə daha da derinleşen böhran böyük ehtimalla Türkiyənin yeni xarici siyaset kurusu götürməsinə səbəb olacaq. Rəsmi Ankaranın hər keçən gün ABŞ-ın müttəfiqlik inamı daha da azalır. ABŞ-in da passiv mövqeyi Türkiyəni Rusiya və İran blo-

Sərgin dağıılma planı..?



Ankara geosiyasi məqsədlərinə yetişmək baxımından dəha sərt ola bilər, o cümlədən kurd təhlükəsinin aradan qaldırılmasında kəskin mövqə tutar. Türkiye Suriyada daha çox iştirakçılıq təklifinin Ankaranın təhlükəsizliyini təhdid edəcəyini başa düşür.

Tərəflər seçim etmek zorundadır. Ya ABŞ-ı, ya da Rusiya-İran tandemini dəstəkləməlidirlər. Bu təbii olaraq ciddi problemləri meydana çıxara bilər. O halda bütövlükde Yaxın Şərqdə ölkələr arasında münaqişələr dərinləşir.

Vurğulanan məqamlarla yanaşı, Yaxın Şərq etrafındaki regionlara terrorun və ixtilafların sıçraması istisna edilmir. Bu baxımdan, ehtimal edə bilərik ki, Yaxın Şərq yaxın zamanlarda münaqişələrdən nəinki xilas olmayıacaq, hətta daha geniş miqyasda hərbçi toqquşmalar sehnəsinə çevrilecək. Burada bir sənəd meydana çıxır. ABŞ-in dəyişkən mövqeyi nəylə bağlıdır? Ümumiyyətə, Amerika qoşunlarının bu və ya digər formada Suriyadan çıxmama ehtimalı varmı?

Məsələ ondadır ki, ABŞ prezidenti Donald Tramp İsrailin məraqlarına xidmət etdiyini gizlətmir. Yaxın Şərqdə ABŞ-in müsəlman ölkələrinə isti münasibətini gözlemək yersizdir. O cümlədən regionda ABŞ-in yeni dövlətlər yaratmaq planları barede fikirlər formalşdırır. Amerikanın İraq və Suriyada kurdlerə xüsusi diqqət yetirməsi bu aspektde təsadüfi görünür. Bu isə Vaşingtonun Yaxın Şərqdə qərəzli mövqə tutduğunu, ikili standartlar siyaseti yeritdiyini təsdiqləyir. O halda Amerikaya qarşı koalisyonun meydana gələ bilməsi ehtimalını istisna etmek olmaz. Çünkü səhəbat birbaşa Suriya, İraq, İran və Türkiyənin ərazi

olan dövlətlərə qarşı dağıdıcı zireh rolunu oynayacaq. ABŞ bölgəye girişini rahatlaşdırmaq üçün müqavimət göstərən ölkələre kurdlerin separatçı qanadını əsas problem kimi qabağa verir.

Vaşingtonun planlarını həyata keçirmək üçün kurdlerin qarşısına qoyduğu ilk iş bölgə dövlətlərini Amerika ilə mübarizədə zəiflətməkdir. İsraille müttəfiq olacaq "Kürdüstan" ABŞ-in adından regionda əhəmiyyətli neft yataqlarına tam nəzarəti ələ keçirməyi planlaşdırır. İlk əvvəl Ağ Ev planlarını sistemli şəkildə həyata keçirmək üçün dünən ictimaiyyətini "kurd həqiqətləri"ne "inandırı" bilib. Planın ikinci mərhələsində tarix boyunca tayfa quruluşundan xilas ola bilməyen kurdlerin özünü millet kimi hiss etməsi və dünyaya özlərini bu cür təqdim etməsi reallaşdırır.

Üçüncü mərhələdə isə ABŞ hökuməti, yaşıdalıları dövlətlərde kurdlerin öz müqəddərətini təyin etmə hüququnu verir. Bölgəde "Kürdüstan dövləti"nin qurulması region üçün böyük fəsadlar törəde bilər. İraqın parçalanması hesabına "müstəqil kurd dövləti"nin elan edilməsi uzunmüddətli planda Türkiye, Suriya, İran və Azərbaycan kimi ölkələrdə ciddi risklər meydana çıxarıcaq. Belə ki, "müstəqil kurd dövləti"nin meydana çıxması "Böyük Kürdüstan" layihəsinin tərəfdarlarını fəallaşdıracaq, nəticədə həmin ölkələrde

Dünya xəritəsi dəyişdirilir

lidir. Belə ki, "İraq Kürdüstanı" 2020-ci ildən etibarən ilə 10 milyard kubmetr qaz ixrac etmək imkanında olacaq. ABŞ-in məsələyə münasibəti rəsmən müyyən olmasa da, bölgədə İsrailə müttəfiq olan "müstəqil kurd dövləti"nin meydana çıxması indiki situasiyada Vaşingtonu tamamilə qane edir.

Bir halda ki, İraqın parçalanması qaćılmaz görünür, o zaman nədən Vaşington daimi müttəfiqlərini dəstekləməsin?! "Böyük Kürdüstan"ın tərkibinə tekce Şimali İraqdakı Muxtariliyyəti deyil, Mosul, Kerkük, Türkiye, İran, Suriya, Ermənistan və Azərbaycan ərazilərinin bir hissəsi de daxil edilir. Söhbət hazırda Ermənistən işğalı altında olan Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarından gedir.

Bu plana əsasən bölgədə İraq, Suriya, Türkiye və İran əraziləri hesabına müstəqil kurd dövlətinin yaradılması də nəzərdə tutulur. "Kurd dövləti"nin ABŞ keşfiyyatına və Pentaqona bağlı strukturlar tərəfindən çəkilən xəritələrində Azərbaycan ərazilərinin bir hissəsinin de "Kürdüstan"ın tərkibində göstərildiyi məlumdur.

Bu arada Suriyanın şimalında nəzarəti ələ keçirən, PKK-ya bağlı olan PYD qruplaşmasının liderlərindən birinin türk telekanallarına "Azərbaycanın dəstək alırıq" məzmuniSENSİON AÇIQLAMA VERDİYİ BARƏDƏ XƏBERLƏR DOLASMAQ DADIR.

Qeyd edək ki, bölgədə hadisələr kurdlerin heç bir müqavimətə rast gəlmədən Suriyanın şimalında - Türkiye sərhədləri ilə hazırlıağ döyüslərin getdiyi Hələb şəhəri arasında yerləşən Afrin, Kobani, Aynəl Arap və Kamışlı bölgələrinə nəzarəti ələ keçirməsindən sonra dramatik xarakter alıb.


Göründüyü kimi, dönyanın böyük güçlərinin bölgənin xəritəsini yenidən cizməq planlarında "kurd məsəlesi" ciddi yer tutur. Ona da diqqət yetirək ki, Yaxın Şərqdə mühüm rol oynayan tərəf-

ku ilə daha da yaxınlaşmağa vadar edir. Türkiyə artıq açıq-aydın görür ki, Vaşington Suriya məsələsində hələ uzun müddət dəha heç bir ciddi uğur əldə edə bilməyəcək.

"Böyük Yaxın Şərq" layihəsinin gündəmə getirilməsindən sonra Amerikanın bəzi beyin mərkəzləri və araşdırmaçıları, Pentaqona və Mərkəzi Kəşfiyyat İdarəsinə yaxın hesab edilən ekspertləri "müstəqil Kürdüstan" xəritəsini müxtəlif versiyalarda çizməcə və yayaqça başladılar. Məsələn, 2008-ci ildə ABŞ Konqresi Araşdırımlar Mərkəzi tərəfindən hazırlanın "Səddamdan sonra kurdler" hesabatında Cənub-Şərqi Anadolu ilə Şərqi Anadolu bölgələri Kürdüstan sərhədləri içərisində göstərilirdi. Hesabatda İraq Kürdüstan Regional rəhbərliyinin müstəqillik istəyən məlumatına yer verilərən Türkiyə, İran və Suriya ilə İraqdakı şəhər və sünni qrupların bu cəhdə qarşı çıxdığı ifadə edilir. Hesabatda PKK-nın terrorçu təşkilat olduğu vurğulansa da separatçı təşkilat mənsublarından partizan deyə söz edilməsi de diqqət çəkirdi. Hesabata əlavə edilən xəritədə Azərbaycan ərazilərinin bir hissəsi de "Kürdüstan"ın tərkibinde göstərilmədi.

Həmin il Pentaqona bağlı "The Atlantic Monthly" jurnalında da buna bənzər xəritə yayılmışdı. Türkiyəli təhlilçi Sinan Oğanın qənaətinə görə, "Böyük Yaxın Şərq" layihəsinin əsas məqsədi regionda ABŞ və İsrailin mövcudluğunu saxlamaq, "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail" adlarında üçlü yaradaraq İslam və türk dünyasına qarşı çıxmaktır. Qeyd edək ki, 2003-cü ildə ABŞ-in Səddamı devirmək üçün İraqa müdaxilə edəndə AKP iqtidarı bu əməliyyata dəstək vermedi və nəticədə qazanan kurdər oldu - İraqın şimalında de-faktō kurd dövləti meydana çıxdı. Bu gün Türkiyə 2003-cü ildə yol verdiyi səhvləri düzeltmək məşğuldur...

Azər Rəsidoğlu



Pul tələb edənlərin məhkəməsi davam edir

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Maya Qasimova, Orxan Hüseynov, İsrafil Kərimov, Elçin Osmanov və Seyidsara Heydərovənin cinayəti üzrə məhkəmə icası başlayıb.

Hakim Fikret Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış icası yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, ötən il yanvarın 25-də Yasa-mal rayon Polis idarəsi 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün axşam rayon ərazisindəki mənzillərdən birində Muxtar Məmmədovun el-ayağını yapışqanlı lent stula bağlayaraq döyüb, cibindəki 150 manat və mobil telefonu götürməkdə təqsirli bilinən dəstə üzvlərindən Orxan Hüseynov "isti izlər"le saxlanılıb, digərlərinin isə şəxsiyyətləri müəyyən edilib.

Daha sonra dəstənin digər üzvləri - M.Qasımov, İ.Kərimov, E.Osmanov və Şəbrən rayon sakini S.Heydərova da saxlanılıraq istintaqa cəlb ediliblər.

Araşdırmaclarla məlum olub ki, Bakı şəhər sakini M.Məmmədov internet vasitəsilə tanış olduğu Maya adlı qadınla saat 21 radlarında həmin eve gelib. Bundan, təxminən, 30 dəqiqə sonra mənzilə daxil olan üç maskali şəxs Muxtarın əllərini və ayaqlarını yapışqanlı lent stula bağlayaraq döyüb, cibindəki 150 manat və mobil telefonu götürürək Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayıb gediblər.

M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq evvana çıxıb və ətrafdakıları köməyə çağırıb.

Polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb, quldurluğu tərətməkdə şübhəli bilinən 4 nəfərin şəxsiyyəti qisa zamanda müəyyən edilib.

Xocəsən sakinindən narkotik və döyüş sursatı götürülüb

Bakıda narkotik və döyüş sursatı götürülüb. DİN-in Mətbuat xidmətindən verilən məlumatə görə, Qaradağ rayon Polis idarəsinin 38-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xocəsən qəsəbə sakini Nur-lan Məmmədyarov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və marijuana aşkar edilib. Eyni zamanda əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 6 ədəd tüstü buraxan paket və 2 ədəd el qumbarası da aşkar edilərək götürülüb.

Bundan başqa, 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri digər uğurlu əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Nəzrin Fərzullazadədən 600 qram tiryek və 1 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülen maddi sübutlarla birgə istintaqa təhvil verilib. Hər iki faktla bağlı cinayət işi başlanılıb.

Bakıda quldurluqda təqsirləndirilən Şaban Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar ismaylovun icraati verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

İttihad aktına əsasən, Ş.Məmmədov Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək quldurluq edib.

Bele ki, paytaxt sakini Ülvı Abdullazadə Xətai Rayon Polis idarəsinə müraciət edərək "Ukrayna" dairesində yerləşən

Polisin adından istifadə edən cavab verməli oldu

parkda özünü polis əməkdaşı kimi təqdim edən bir nəfərin ona yaxınlaşdığını və quldurluq yolu ilə 100 manat pulunu əlin-dən aldığı bildirib.

Daha sonra cinayəti tərətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ş.Məmmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Ş.Məmmədov daxili işlər orqanlarının əməkdaşı olmadığı halda, özünü zərərçəkənə polis kimi təqdim edərək qeyd edilən cinayəti töredib.



İş adamının başı dərddə

Beynəlxalq Bankdan 15 milyon manat kredit götürüb qaytarmayan iş adamı ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə icası icası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror İttihad aktını elan edib.

İttihad aktına əsasən, R.Allahverdiyev Rusiya Federasiyasında "Roma S Kompaniya A" şirkətini təsis edib. Bunda sonra o, şirkətin inkişafı məqsədi ilə maliyə cəlb etməyə çalışıb.

Məlumatə görə, R.Allahverdiyev adını dəyişərək, özünü Rail Yusifov kimi təqdim edib və Rusiyada Yelena Akturiçə ələbir olub, qanunsuz sənəd hazırlayaraq "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialından ayrı-ayrı vaxtlarda 866 min 566 manat, 338 min manat, 3 milyon 400 min manat və s. olmaqla, ümumilikdə 15 milyon manat pulu mənimsəyib.

Götürülen pullar R.Allahverdiyevin təsis etdiyi "Roma S Kompaniya A" şirkətinin hesabına köçürülb.

Bundan başqa, o, Rusiya Federasiyası ərazisində cinayət tərətdiyinə görə, istintaqdan gizlənmək məqsədi ilə Azərbaycana qanunsuz yolla qəcməqə cəhd edib. O, Quliyev Həsən Qulu oğlu-



nun adına olan rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb. Lakin R.Allahverdiyev Qusar rayonunda yerləşən "Samur" Sərhəd Nəzarəti məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb.

R.Allahverdiyev elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini söyləyib.

Daha sonra R.Allahverdiyevin vəkili cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Proses yanvarın 21-dək təxirə salınıb.

Qeyd edək ki, R.Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürürlüb və həbs qətim-kan tədbiri seçilib.



Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə növbəti uğurlu əməliyyat həyata keçirilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, Sabunçu rayon Polis idarəesi 12-ci polis şöbəsinə əvvəller dəfələrlə məhkum olmuş paytaxt sakini Çingiz Maşallayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun elindəki idman çantasına baxış zamanı 1 ədəd "AKM" markalı avtomat, 21 ədəd patron və 1 ədəd patron dəriyi aşkar edilərək götürülüb. Ç.Maşallayev ifadəsində həmin silah-sursatın ona məxsus olduğunu və bir müddət əvvəl Ramana qəsəbəsində tapıldığı bildirib.

Faktla bağlı Sabunçu rayon Polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Maşınlardan oğurluq edən tutuldu

Nəsimi rayonunda avtomobillərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakı Şəhər Baş Polis idarəsinin və Nəsimi Rayon Polis idarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda 3 avtomobildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəller məhkum olmuş Ramiz Məmmədov saxlanılıb. Faktla bağlı araştırma aparılır.



Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və marijuana aşkar edilib. Eyni zamanda əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 6 ədəd tüstü buraxan paket və 2 ədəd el qumbarası da aşkar edilərək götürülüb.

Bundan başqa, 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri digər uğurlu əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Nəzrin Fərzullazadədən 600 qram tiryek və 1 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülen maddi sübutlarla birgə istintaqa təhvil verilib. Hər iki faktla bağlı cinayət işi başlanılıb.

“Brexit” Avropanı dəyişəcək



İllər öncə SSRİ-yə və onun başçılıq etdiyi bloka qarşı olan ittifaq və alyans dağılırlı. Bunun bəzi işaretləri da var. Bu günlərdə Prezident Donald Trumpın ABŞ-ı NATO hərbəsiyasi blokundan çıxarmaq istədiyi barədə xəbərlər yayılıb. Bir vaxtlar Türkiyənin yalnız 3000-ci ilde Avropa İttifaqına üzv ola biləcəyini demiş Britaniyanın keçmiş Baş naziri Devid Kemeronun ölkəsi İttifaqda bundan sonra 981 il qalmayacaq.

Əslində, son iki gündə Britaniyada çox ciddi siyasi hadisələr baş verir. Yanvarın 15-de Krallığın icmalar palatasının üzvləri Avropa İttifaqından çıxmışla bağlı sazişi müzakirə edib. Palatanın 202 üzvü sənədin lehine, 432-si isə eleyhinə səs verib. Parlament üzvləri “Brexit” müqaviləsinə əsasən, ölkənin Avropa İttifaqı ile razılaşdırılmış İrlandiya sərhədleri üzre plandan birtərəfli imtina etmək (geri qaytarmaq) hüquq veren düzəlişləri təsdiq etməyiblər. Bu sənədin eleyhinə 600 səs, lehine 24 səs verilib. Bununla da Böyük Britaniya Parlamentinin Lordlar palatası da ölkənin Avropa İttifaqından saziş imzalama-dan çıxmışını, yəni “Sərt Brexit” variantını dəstəkləməyib. Sənədin eleyhdarları ile tərəfdarları arasında 230 səs fərqi-nin Britaniya parlamentində indiyədək qeydə alınmayan hadisə olduğu bildirilib. Bundan başqa, səsvermənin neticəsi hökumətin “faciəvi məğlubiyəti” sayılıb. Müxalifət belə hesab edirdi ki, bu səsvermədən sonra Mühafizəkarlar Partiyasının sədri, Baş nazir Tereza Meyin başçılıq etdiyi hökuməti asanlıqla istefaya göndərmək mümkün olacaq. Ancaq səsvermənin neticələrin-dən sonra Baş nazir hökumətə etmadla bağlı məsələni müzakirəsinin yanvarın 16-da keçirməyi təklif etmişdi. İcmalar palatasında baş tutan səsvermədə 325 deputat hökumətin lehine, 306 deputat isə eleyhinə səs verib. Yeri gəlmişken, ötən il dekabrın 12-də Britaniya parlamentinin Aşağı palatasında Tereza Meye etmadsızlıq məsəlesi səsverməye çıxarılmışdı. Onda deputatların 200-ü onun lehine, 117-si isə eleyhinə səs vermişdi. Yanvarın 16-da keçirilmiş səsvermədən sonra Tereza Mey Krallığın siyasi qüvvələrini birləşməyə və “Brexit”le bağlı fəaliyyətin variantlarını müzakirə etmeye çağırıb. Bununla da Britaniyanın martın 29-da Avropa İttifaqı ile münasibətləri tənzimləmədən çıxmazı dəqiqləşib. Bununla da 2021-ci ilin dekabrınadək Krallığın İttifaqdan çıxmazı başa çatacaq.


Bu arada 2016-ci il iyünün 23-de Böyük Britaniya və Şimalı İrlandiya Krallığında keçirilən referendumun nə-

ticələrinə əsasən, səsvermədə iştirak etmiş seçicilərin 52 faizi Avropa İttifaqından çıxmışın lehine, seçicilərin 48 faizi isə bu prosesin eleyhinə səs vermişdi. Bu siyasi kampaniyada 46,5 milyon seçici qeydiyyatdan keçmişdi. Bu rəqəm Krallıq üçün rekord sayılırdı. Onda Avropa siyasetçiləri bu hadisəni qita üçün çox “kədərli gün” adlandırmışdalar. Xatırladaq ki, Britaniya 1957-ildə Avropanın integrasiyası ilə bağlı Roma müqaviləsini qəbul etməyib. Bununla belə, 1963 ve 1967-ci illərdə Avropa İqtisadi İttifaqına üzv olmaq üçün müraciət etse də, Fransanın o vaxtkı Prezidenti Şarl de Qoll bunun eleyhinə oldğundan ingilislərin bu ideyasi başa tutmayıb. 1973-cü ilde Britaniya İttifaqa üzv olub. 1975-ci ilde keçirilən referendumda seçicilərin 67 faizdən çoxu Krallığın birlikdə qalmasının lehine səs vermişdi. 1993-cü il noyabrın 1-də Niderland Krallığının Maastricht şəhərində imzalanmış eyniadlı müqavilə neticəsində Avropa İqtisadi İttifaqı Avropa İttifaqı oldu. Qurum həm də iqtisadi-siyasi birliyə çevrildi. Britaniyanın Avropa İqtisadi İttifaqında fəaliyyətinin 20, Avropa İttifaqındakı 26, bütövlükde İttifaqda üzvlüyünün 46 ilinə son qoyulur. Düzdür, bu Krallıq üçün elə də asan başa gəlmir. “Ernst and Young” audit şirkəti bildirib ki, “Brexit”le əlaqədar Britaniyanın bankları da daxil olmaqla maliyyə bazarından 800 mlrd. funt-sterling (təxminən, 1 trln. ABŞ dolları) məbləğində vəsait çıxarılib. Devid Kemeron Britaniyanın İttifaqda qalması tərəfdarı idi. O, referendumun neticələrindən sonra selahiyet müddətini başa çatdırmadan tutduğu vəzifədən istefa verdi. Tereza Mey isə bu prosesin tərəfdarı ol-sa da, ona öz vəzifəsini saxlamaq asan başa gəlmədi. Kemeronun ölkəsinin 3000-ci ilədək Avropa İttifaqında qalacağına əminliyi heç XXI əsrin ikinci onluğuna dək davam etmədi.

Məlum olduğu kimi, 1990-ci ilədək dünya ikiqüblü idi. NATO ile Varsava Müqaviləsi Teşkilatı, Avropa İqtisadi İttifaqı ile Qarşılıqlı İqtisadi Yardım Şurası bir-birinin rəqibi idi. SSRİ-i dağıldıqdan sonra Avropa İqtisadi İttifaqı adını ve hədəfini dəyişdi. NATO da hərbi blokdan siyasi-hərbi bloka çevrildi. Ancaq Qərb dövlətlərinin təşkil etdiyi her iki birliyin gələcəyi ilə bağlı nikbin proqnoz söylemək olmur. Bir müddət əvvəl Avropa İttifaqında yeni hərbi alyansın yaradılması barədə fikirler səslənirdi. Bu isə NATO-ya zərbə ola bilər. Deməli, keçmiş SSRİ və sosializm düşərgəsi ilə rəqabət aparan bəynelxalq qurumların yeni birliklərə çevrilə biləcəyi ehtimalı da var. Avropa İttifa-

qı ilə bağlı artıq ilk addım atılıb. Fransa “sarı jiletli”lərin etiraz aksiyasında “Frexit”ə (Fransanın Avropa İttifaqından çıxmazı) dair şüurlar səslenədirib. Belə qənaətə gəlmək olar ki, Avropa İttifaqı Britaniyanın daha müstəqil olmasına, sərbəst fəaliyyət göstərməsinə manə olur. Krallıq Afrika, Yaxın və Orta Şərqdə, Hindi-Çinədə hemişə aparıcı olub. Bu əraziləri imperiyanın müstəmləkəsi edib. Ancaq indi həmin bölgələrdə Britaniya görünmür. Belə düşünmək olar ki, Britaniya keçmiş müstəmləkə torpaqlarına yeni modelde fərqli siyasi düşüncə ilə qayıtməq niyyətindədir. Avropa İttifaqı ilə birlikdə fəaliyyət göstərmək Krallığa sərfəli görünmədi. Sadaldığıımız ərazilərdə Avropa İttifaqının maraqları təmin olunmur, yaxud onlar həmin ərazidə birləş halında görünmürələr. Ancaq hamiya bazar lazımdır. Fransa keçmiş müstəmləkə torpaqlarına qayıtməq üçün addımlar atır. Rəsmi Paris Frankofoniyanın fəaliyyətini genişləndirir və gücləndirməyə çalışır. Fransa Prezidenti Emmanuel Macron iki il əvvəl Malinin paytaxtı Bamako-da keçirilmiş “G-5” Sahil Sammitində bildirmişdi ki, ölkəsi Afrika dövlətlərindəki tərəfdəşərli ilə Sahil regionunda islamçı militantların məhv edilməsi üçün birləşdirməlidir. Sahil blokuna beş ölkə - Mali, Burkina Faso, Mavritaniya, Niger və Çad daxildir. Fransa Suriyada az sayıda hərbi kontingent saxlaşdırıb halda, həmin ölkələrdə “G-5”lə birləşdikdə terrorçulara qarşı mübarizə aparır. Fransa minlərlə əsgərdən ibarət hərbi qüvvəsini Malidə yerləşdirib. Onun Afrikadakı fəaliyyətinin Avropa İttifaqındaki müttəfiqlərinə - Britaniya, Estonia və Yunanistana heç bir aidiyəti yoxdur. Fransa öz mənafeyini təmin etmək üçün oradadır.

Nəhayət belə ehtimal etmək olar ki, ingilislər Afrikaya, Yaxın Şərqi, Hindistan, hətta Qafqaza belə yenidən gel-sin. Görünür, bu ideyani reallaşdırmaq üçün onun coxsayılı ortaqlara ehtiyacı yoxdur. Bu layihə üçün çox az sayıda müttəfiq lazımdır, o da var. Keçmiş SSRİ-nin dağılması prosesində Britaniyanın mərhum Baş naziri Margaret Tetçerə “dəmir ledi” deyirdilər. Çünkü o, daha qətiyyəti id. Ölkəsinin yeni nüfuzu üçün fədakarlıq göstərdi. “Dəmir ledi” həm də Mühafizəkarlar Partiyasının lideri idi. Tereza Mey də bu partiyanın sədridir və Krallığın yenidən güclü olmasının istiqamətində fəaliyyət göstərir. Ona 35 gün ərzində iki dəfə etmadsızlıq göstərməyə cəhd olundu. Bu da Meyin “dəmirleşməyə”, Britaniyanın isə bazarlar uğrunda təkbaşa mübarizə aparmağa başlığından ehtimal etməyə əsas verir. Demək olar ki, Krallıq dönyanın siyasi səhnəsində yeni keyfiyyət halında görünəcək.



Paşinyanın sonu?

Rusiyalı ekspert: “Rəsmi Moskva İrevana təzyiqini artırır”

“Rəsmi Moskva Dağılıq Qarabağ münaqışesinin həlli ilə bağlı danışçıların davam etdirilməsi üçün təkliflər almaq üçün İrevana təzyiqlərini artırır”. Bunu Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazırlarının görüşünün nəticələrini şərh edərkən rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

“Azərbaycan ilə Ermənistan xarici işlər nazırlarının Paris görüşündən hələl cəmi bir müsbət nəticə çıxbı, o da görüşün baş tutmasıdır”, - ekspert bildirib.

O, ATƏT-in Minsk qrupunun Dağılıq Qarabağ münaqışesindən vəsitàcılık missiyasını tam şəkildə yerine yetirmediyi dile getirib: “Danışçılar prosesinə yeni təkan barədə sözlərdən, konsensusun zəruri olması haqqında da hiyane fikirlərdən başqa yeni bir şey eşitmədi”.

Y.Mixaylovun fikrincə, Ermənistan üçün təhlükəsizliyin başlıca təminatçısı olan Rusyanın sonrakı danışçılar üçün “ağlabatan təkliflər” əldə etmək üçün son vaxtlar bir-başa İrevana təzyiqlərini artır: “Azərbaycanın münaqışının həllinə dair, ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrovun qeyd etdiyi kimi, xeyli konstruktiv planı olduğu halda, Ermənistanın tərəfdən belə bir təkliflər gelməyib”.

Rusiyalı politoloğun sözlərini görə, hər haldə danışçılar proses davam edir, Azərbaycan tərefinin işgal olunmuş torpaqları qaytarmaq üçün hərbi varianta əl atmayıcağına ümidi var: “Lakin Azərbaycanın buna coxandır hazırlığı olduğunu da unutmamalı lazımdır. Yalnız tərəfdəşərlə, ilk növbədə, dünyadan əsas oyuncularından olan, bir çox iqtisadi və hərbi-siyasi layihələrdə müttəfiqi olan Rusiyaya hörmət Azərbaycanı torpaqlarını güc yolu ilə qaytarmaqdan əkindirir. ATƏT-in Minsk qrupu həmsədrərinin Azərbaycan və Ermənistan rehbərləri ilə göz-lənilən görüşləri ya məsələnin həllinə aydınlaşdırılaraq, ya da danışçıların dalana direnməsi, bütün maraqlı tərəfləri qane edəcək nəticə əldə etmək üçün vəsitàcılık formatının dəyişdirməsi zərurətinin ortaya çıxmazı fikrini əmələ götüre bilər”.

ABŞ yenə qərarını dəyişdi

“İŞİD darmadağın edilib. Ancaq bununla belə, Suriyada qalacaq”. Bunu ABŞ-in vitse-prezidenti Maykl Pens bildirib. “İŞİD darmadağın edilib. Hərbiçilərimiz evə qayıdır. Ancaq biz İŞİD-in iyənci sıfətini göstərməməsinə əmin olmaq üçün bölgədə qalacaq. Əsgər və koalisiyadakı tərəfdarlarımızın əldə etdikləri nailiyyətləri qoruyaçaq”, - o vurğulayıb.

Qeyd edək ki, ABŞ-in vitse-prezidenti bu bəyanatı İŞİD Menbiçdə terror aktı törədəndən bir neçə saat sonra verib. O, çıxışında bu hadisədə bəhs etməyib.

Xatırladaq ki, yanvarın 16-da Suriyanın Menbiç bölgəsində törədilən partlayış nəticəsində 4-ü ABŞ hərbçisi olmaqla 15 nəfər ölüb. Partlayışın məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

“ABŞ dövlət çevrilişinə sponsorluq edir”

Venesuela hökuməti ABŞ-in sponsorluq etdiyi növbəti dövlət çevrilişi cəhdil ilə üz-üzədir.

Bu sözleri BMT-nin menzil-qərargahında metbuat konfransında Venesuelanın xarici işlər naziri Xorxe Arreasa deyib.

Nazir ABŞ-ı ölkədə təkrar dövlət çevrilişi cəhdində ittiham edib: “ABŞ və onun müttəfiqləri daim Venesuelanın işlərinə müdaxilə edir. Bundan başqa, ABŞ respublikamız qarşı iqtisadi blokada tətbiq edir ki, bu, ölkə daxilində məhsul istehsalını çətinləşdirir və həmin məhsulları daha bahalı qiymətə almağa vadar edir”.



Səxsiyyətini qorumaq üçün bunları et

Son dövrlərdə antidepressantların qəbulundan sonra insanın səxsiyyətinin dəyişdiyi haqda bir sıra məlumatlara rast gəlinir.



Bəzi ki, ABŞ-da keçirilən kiçik bir araşdırmanın nəticəsində məlum olub ki, bu dərmanlar uşağın beynində bir sıra koqnetiv və emosional problemlər yarada bilecek dəyişikliklər meydana gətirə bilər.

Tədqiqat zamanı anaları hamiləlik zamanı antidepressant qəbul edən 16 yeni doğulmuşun beyni analiz edilib. Paralel olaraq da, anaları onlara hamilə olan zaman depressiyadan əziyyət çekən, lakin heç bir dərman qəbul etməyən 21 və anaları hamiləlik zamanı depressiyadan əziyyət çekməyən 61 körpə müayinə edilib.

Araşdırma göstərib ki, dərman qəbul edən anaların körpələrin baş beyinlərində o biri körpələrdən fərqli olaraq emosiyaları idarə edən sahələrdə kəskin böyümələr var.

"Hələ ki bu vəziyyətin gələcəkdə uşağın koqnetiv və psixoemosional vəziyyətinə hansı dərəcədə təsir göstərəcəyini dəqiq söyləmək çətindir. Bunun üçün bir sıra əlavə tədqiqatlara ehtiyac var. Amma bu preparatlar bir mənali olaraq insanın səxsiyyətinin və düşüncələrinin dəyişməsində böyük rol oynayır", - deyə alımlar bildirirlər.

Hamile qadılarda müşahidə edilən depressiyani aradan qaldırmak mütləqdir. Amma bu, anaya və uşağa zərər vurmadan, yeni medikamentlərin köməyi olmadan həyata keçirilməlidir. Anada müşahidə olunan depressiya müalicə edilmədikdə, həm körpənin, həm də ananın həyatı təhlükə altına gire bilər. Bəzi ki, depressiyada olan ana qidalanmır, cəmiyyətdən tacrid olunur, hətta sui-qəsdə də el atır.

Yediyiniz zəhərə çevrilə bilər

Bəzi ərzaqları soyuducuya qoyduqda xəsteliyə səbəb ola biləcəyini bilirsınız? Bəs bu ərzaqlar hansılardır? Onlarla tanış olduğunuzda çox təəccüblənəcəksiniz.



Qəhvə: Soyuducunun soyuq və nəmlı havası qəhvənin həm lezzətini, həm də görünüşünü korlayır.

Kartof: Soruculuğu yüksək olan kartofun dadi yerleşdiyi yerin havasından asılı olaraq dəyişir. Soyuducuda bir gündən artıq qalan kartofun görünüşü dəyişməsə de, tamı və keyfiyyəti dəyişir. Bu cür kartof bağırsaq xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Sarımsaq: Antiseptik xüsusiyyətə malik olan sarımsaq sadəcə 2 gün soyuducuda qaldıqda bakteriyaların çoxalması üçün elverişli mühitə çevrilir.

Pomidor: İllerdir ki, hər kəsin yanlış bildiyi bilgilərdən biri de pomidorun soyuducuda saxlanması fikridir. Əslində isə pomidor soyuducuya qoyulduğda soyuq havanın təsiri ilə daha tez xarab olur. Qabıqlı qırışan pomidorunda bakteriyalar çoxalır və istifadə edilərkən bir sıra həzm xəstəlikləri meydana getirir.

Temperaturu necə aşağı salmaq olar?

Biz uşağın temperaturu artan kimi onu dərhal aşağı salmağa çalışırıq. Amma bu, düzgün deyil. Bəs ol蒲duqda orqanızm özü xəstəliyə qalib gələ bilmir.

Bilmək vacibdir: qızdırma salan dərmanlar uşağın temperaturu olanda yox, onun ümumi vəziyyəti pis olduğunu verilməlidir!

Qızdırmanın nə vaxt salmaq lazımdır?

Bəzi uşaqlar 39°-də özlərini yaxşı hiss edir, bəziləri isə 37,5°-də yataqdan qalxa bilimirlər. Burdan bəla bir nəticəye gəlmək olar ki, hər uşağın özünün səddi var və onu keçərək risk etmək lazım deyil. Əgər temperatur 39,5°-ə qədər artıbsa o zaman fealiyyətə keçmək lazımdır.

Temperatur 40,0°-yə yaxınlaşdıqda aşağıdakilar hallar baş verir: metabolizm və oksigen istifadəsi sürətlənilir, bədən maye itirməyə başlayır, ürək və ağıciyərlər üçün əlavə gərginlik yaranır.

Əsas olaraq qıcola sindromunu nəzərdə saxlamalı tələb olunur. Əgər temperatur fonunda febril qıcolmalar başlayıbsa, o zaman uşağa qızdırma salan dərman vermək lazımdır. Bu vəziyyət 3 aylıq qədər olan uşaqlara aid edilir.

Uşağın temperaturu artan zaman onun bədəninin maksimum olaraq istilik itir-



məsini təmin etmək lazımdır. Bunu isə yalnız 2 yolla etmək mümkündür: tər və nəfəs vasitəsilə.

Uşaq yatan otaqda sərin hava (17–20 °S) olmalıdır. Amma bununla belə uşağı isti geyindirmelisiniz. Üstünə ədyal örtün. Çoklu maye (hər kq-a 50-100 ml)

Qızdırmanın salmaq üçün uşağa yaxşı olardı ki, sirop içirəniz və ya rektal şam qoyasınız. Sirop 15-20 dəqiqəyə öz təsirini göstərir. Amma onun tərkibinə etir-

ləndirici, rəngləyici kimi bir sıra kimyəvi maddələr daxildir. Rektal şamlar isə 40–50 dəqiqə sonra təsir edir və effektini uzun müddət saxlayır. Əgər uşaqda ürekbulanma və qusma varsa o zaman bu şamlardan istifadə etmək məsləhətdir. Şamlar defifikasiya aktından sonra qoyulmalıdır.

Qızdırması olan uşağa qətiyyən spirt və sirke ilə kompres etməyin. Çünkü körpənin həssas dərisi bu maddələri özünə çəkə və zəhərlənmə vere bilər.

Mətbəxindən ehtiyatlı ol

Adı su, meyvələr, tərəvəzler, ədviyyatlar, otlar bizi bir çox xəstəliklərin inkişafından qoruyur.

Təbiət insana sağlam olmaq, xəstəliklərin karşısını almaq üçün saysız vasitələr bəxş edib.

Adı su, meyvələr, tərəvəzler, ədviyyatlar, otlar bizi bir çox xəstəliklərin inkişafından qoruyur.

Qadınlar çox təəccübənecəklər bilsərlər ki, hər mətbəxdə güclü xərçəng əleyhinə vasitələr tapmaq mümkündür.

Bəzi bələ vasitələri təqdim edirik:

1. Tomat pastası

Likopin maddəsi sayesində bu məhsul bizi həm xərçəng, həm də ürək-damar sistemi xəstəliklərdən qoruyur.

2. Sarıkök

Son zamanlar dünyada sarıkökə bağlı çoxlu sayıda elmi araşdırımlar aparılıb. Bu araşdırımlar sarıkökün çoxsaylı müalicəvi xüsusiyyətlərini aşkar edib. Güclü virus, mikrob və iltihab əleyhinə təsirə malik olan sarıkök həmçinin xərçəng xəstəliklərinin riskini də azaldır.

3. Qara istiot

Bu ədviyyatın da güclü iltihab və xərçəng əleyhinə xüsusiyyətləri var. Mütəxəssisler qara istiotu sarıkökə



birlükde istifadə etməyi tövsiyə edirlər. Bu zaman onları orqanizmə olan müsbət təsiri daha da güclənir.

4. Çay

Bəli, hər gün içdiyimiz adı çay təribənde olan kətəxinlər sayesində orqanizmə xərçəng əleyhinə təsir edir.

5. Mixək

Bu ədviyyatın tərkibində olan evgenol maddəsi güclü xərçəng əleyhinə təsirə malikdir.

6. Sarımsaq

Sarımsağın tərkibində olan kükürd birləşmələrinin bir çox faydalı xüsusiyyətləri var. Bu birləşmələ o cümlədən orqanizmə xərçəng əleyhinə təsir edir.

7. Götərti

Antioksidantlarla olunduca zəngin olan tərəvəzlər orqanizmi bir çox xəstəliklərdən və o cümlədən xərçəngdən qoruyur. Qida mütəxəssisləri hər gün təzə göytəri yeməyi tövsiyə edirlər.

Uşaqlara hər zaman dərman vermək olmaz

Uşaqın xəstələnəcəyini əvvəlcədən bilmək mümkün deyil. Tamamilə sağlam uşaq 2 dəqiqə sonra qızdırmanın od tutub yana bilər.

Bələ olduqda necə davranmaq lazımdır? Uşaqın qızdırmasını endirmek lazımdır, yaxsa gözləmək?

Medicina.az bildirir ki, qızdırma infeksion xəstəliyin qarşısını almaq məqsədilə lazımdır. Mədənlərin sintezinin artırmaq üçün beyində yaranan siqnaldır. Virusların ən başlıca düşməni olan interferon zülalının səviyyəsi birbaşa olaraq bədənin temperaturundan asılıdır. Başqa sözlə, orqanizmin temperaturu nə qədər yüksək olarsa, sözügedən təbii dərman maddəsi daha çox sintez olunur.



İnsanlar hansı gün daha çox ölürlər?

İndiyə qədər elə düşünürdülər ki, qəfil ürək tutması ən çox həftənin bazar ertəsi günü sehərlər baş verir. Amma bir qrup Amerika alımları bunun belə olmadığını müəyyən ediblər.

Bəzən ki, araşdırmaçılar, əsasən, qəfil ürək tutması və ürəyin elektrik aktivliyinin pozulması hallarını araşdırıblar.

Həkimlərin sözlərinə görə, xəstələrin müalicə üsullarının dəyişdirilməsi qəfil qərək dayanması riskini artırır. Başqa bir amil isə insanın həyat ritminin dəyişməsidir.

"Son 10-20 ildə insanların rəftarı həqiqətən də çox dəyişib. Bizim iş ritmimiz dəyişib, daima əlaqə halındayıq. Men bunu "daimi işlək vəziyyət" adlandırırdım. Bir çox insanlar ya işləyirlər, ya da smartfonlara məşğuldurlar", - deyə həkim Çuq bildirir.

Hansı ağrılar təhlükəlidir?

ABŞ-in Stenford Universitetinin alımları insan üçün hansı ağrıların ən güclü və əzabverici olduğunu təyin ediblər. Bu barədə REN TV məlumat yayıb (oxu.az).

Mütəxəssisler ağrıların gücünü 0-dan 10-a qədər olan ballarla qiymətləndiriblər. Neticədə, müəyyən olunub ki, üçlü sinirin nevralgiyası zamanı yaranan ağrı ən güclü ağrıdır. Baş və üzdəki bütün ağrılar haqqında informasiya bu sinirdən keçir.

Bu ağrıni hiss etmiş qadınlar əmin edirlər ki, bu, doğuş zamanı olan ağrılarından qat-qat dözlülməzdir. Üçlü sinirin nevralgiyası zamanı ağrıları xüsusi dərmanlar vasitəsilə azaltmaq mümkündür, lakin eksər hallarda tibb işçilərinin müdaxiləsi tələb olunur.



“Çox xoşbəxtəm” - Ronaldo



*"Çoxçətin oyun oldu. Yaxşı oynadıq və çoxlu qolepizodu yaratdıq. Qələbə qolunu vurdugum üçün xoşbəxtəm. Bu qolu məni və "Yuventus" usevənlərə həsr edirəm".
Qol.az-in məlumatına görə, bu sözləri "Yuventus"un futbolçusu Kristiano Ronaldo İtaliya superkubokunda "Milan" a 1:0 hesabı ilə qalib gələrək fəxri mükafatı qazandıqları oyundan sonra deyib.
"2019-cu ilə kubokla başlamaq istəyirdim. İndi "Yuventus"la birinci titulu qazanmışam. Çoxxoşbəxtəm" - deyə o bildirib.
Portuqaliyalı hücumçu söyləyib ki, bu hələ uğurlarının başlangıcıdır:
"Biz addımbaaddım irəliləyirik. İndi daha çox kubok qazanmaq üçün çalışmalıyıq. İtaliya çempionu olmaq "Yuventus"un əsas məqsədidir. Hazırda biz turnir cədvəlinə başlıq edirik.
Amma qarşıda uzunvə çətin yol var".*

Ronaldo

"Tottenham" futbolçusunu
Çin klubuna satdı

"Tottenham" futbolçusu Musa Dembele ilə yolları ayırib.

Qol.az-in klubun saytına istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilçisi 31 yaşlı yarımmüdafiəçini "Quançjou Fuli"yə satıb. Britaniya mətbuatı bu transfer üçün Çin klubunun 12 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, M.Dembele 2012-ci ildən "Tottenham"də çıxış edirdi. O, cari mövsüm Premyer Liqada 10 matçda oynayıb.

"Atletiko" Moratani icarəyə götürür.



"Atletiko" "Çelsi"nin futbolçusu Alvaro Moratani heyətinə cəlb etməyə yaxındır

Qol.az-in İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubu 26 yaşlı hücumçunu yaxın vaxtlarda icarəyə götürəcək.

London təmsilçisinin Mortanı birdəfəlik satmağı da hazır olduğu bildirilib. Ancaq "Atletiko" ispan oyunçunu icarəyə götürməklə kifayət-lənməyə qərar verdiyi vurgulanıb. Qeyd edək ki, Moratanın "Çelsi" ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.



"Qalatasaray" braziliyalı ilə müqavilə bağladı

"Qalatasaray" yeni transferi Markao ilə müqavilə bağlayıb. Qol.az-in klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçinin sözleşməsi 3.5 illikdir. İstanbul təmsilçisi bu keçid üçün Portuqaliyanın "Çaves" klubuna 4 milyon avro ödəyib.



Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm "Çaves"in heyətində 24 oyunda iştirak edib və 3 qol vurub.

"Yuventus" "Milan"ı udub, Super kuboku qazandı

İtaliya Super kubokunun sahibi müəyyənləşib.

Qol.az-in məlumatına görə, həllədici qarşılaşmada "Yuventus" və "Milan" klubları üz-üzə gəlib. Birləşmiş Ərəb Əmirliliklərində keçiriləcək görüş Turin klubunun 1:0 hesablı-qələbəsi ilə başaçatıb. Oyunda yeganə qolu Kristiano Ronaldo vurub.

Qeyd edək ki, A Seriyasının son qalibi olan "Yuventus" ötən mövsüm ölkə kubokunu da qazandığı üçün Super kubok uğrunda matçda məhz finalda məğlub etdiyi Milan təmsilçisi ilə qarşılaşıb.




İquain "Çelsi"yə doğru - razılıq əldə olundu

Hazırda icarə əsasında "Milan"da çıxış edən, müqavilə ilə "Yuventus"a məxsus olan Qonzalo İquain "Çelsi"yə kecməyə yaxındır.

Qol.az-in "Sky Sport Italia"ya istinadən yaydığı xəbərə görə, klublar arasında razılıq əldə olunub. Razılığa əsasən, argentinli hücumçu cari mövsümün sonuna kimi icarə əsasında London təmsilcisində oynayacaq.

Qeyd edək ki, Q.İquain cari mövsüm A seriyasında 15 matçda 6 qol vurub, 1 qolun ötürməsini verib.



Cəmiyyət

Qəzet 2000-ci ildən çıxır

www.cia.az

Nº 01 (745) 18-25 yanvar 2019-cu il

Həftəlik ictimai-siyasi qəzet

Qiyməti 40 qəpik



Röya ilə Nigar barışıb

"Altın kelebek" mükafatlandırma mərasimi zamanı aralarında qalmaqla yaşanan əməkdar artist Röya Ayxan və müğənni Nigar Camal məclislərin birində bir araya gəlib.

Bu barədə prodüser Tarix Əliyev (Tolik) aparıcılığı olduğu "Hər şey daxil" programında məlumat verib. O bildirib ki, küsənlü məşhurlar barışıblar:

"Həmin tədbirdə Zülfüyye Xanbabayeva, Miri Yusif də var idi. Nigar Camal da həmin məclisde yer alındı. Daha sonra Röya geldi, Nigar onu görüb sıxlıdı. Efirdə şirə döntüb danışmağına baxmayıñ. Röya isə heç kimin gözləmədiyi bir hərəkət etdi. O, Nigari qucaqlayıb öpdü".

Qeyd edək ki, hər iki məşhur "Altın kelebek" mükafatlandırma gecəsinə qatılmışdı. Həmin an Nigar Röya ilə birləkde müsahibe vermək istəməyib. Onlar arasındakı qalmaqla da bundan sonra başlayıb.

Xatirənin əməliyyatdan sonrakı fotosunu paylaşdı

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İsləm ötən gün artıq çəkidən xilas olmaq üçün bıçaq altına yatıb. İfaçı şəhər klinikalarından birində əməliyyat etdirib.

Bildirilib ki, pasientdən 3 litr qədər piy çəkilib. Xatirənin əməliyyatdan sonrakı halının fotosunu isə həmkarı Nicat Məhərrəmov paylaşıb. O, X.İslamla şəklini yayımlayaraq bu sözləri yazıb:

"8 saatlıq əməliyyatdan sonra artıq hər şey yolundadır. Xatirə xanım yaxşıdır. Alla şəfa versin".

Qeyd edək ki, Xatirə qarın, qol və buxaq hissəsində olan piyleri çəkdirib.



Ulduz fali

Qoç - Gündün emosional fonu əlverişli deyil. Əhvaliniz normallıqdan çox uzaqdır. Qıcıqli, dözümsüz, hırslı olmayıñ. Beləde sizinlə çalışmaq çətindir. Maliyyə problemləri yarana bilər.

Buğa - Uğurlar vəd edən gündür. Yaşam və iş şəraitində yeniliklər edin. Səfər və səyahətlərdə xeyir var. Yolda xoş tanışlıq baş tuta bilər. Nailiyyətləriniz diqqətdən kənarda qalmayacaq. Yeni müttefiqləriniz ola bilər.

Əkizlər - İstənilən formatda və seviyyədə görüş, danışqlar və müzakirələr üçün əlverişli zamandır. Çətin problemin həllində fəal olun. İrləliliyə mane olan hər şeydən qurtulmağa çalışın.

Xərcəng - Çətin, amma maraqlı işlər gündür. Aldığınız yeni məlumatı tez əzx edin, başqalarının təcrübəsindən yarananmağa çalışın. Yaxın ətrafinzdakı insanlar sizə can atır. Yeni və faydalı tanışlıqlara nail ola bilərsiniz.

Şir - Qarşınıza qoyduğunuz məqsədə neyin bahasına olursa-olsun, çatmaq istəyirsiniz. Bu yolda ətrafinzdakı insanların qəzəbə qarşılıya biləcəyi metodlara əl atmayın. Bu insanlarla qarşıdurma isə uzun və üzücü ola bilər.

Qız - Birgə layihələrdə iştirak etmək üçün əlverişli zamandır. Çətin vəziyyətə düşmüş insana yardım edin. Təcrübə və ya xüsusi bacarıqlarınız olmasa belə, uğura sürətlə nail olmaq mümkündür.

Tərəzi - Çətin, qarışq, mürəkkəb gündür. Ağır və mühüm işlərə başlamaq məsləhət deyil. İstənilən təhlükəli, riskli layihəni təxirə salın. Yalnız öz mövqeyinizi və fikrinizə güvənmeyin.

Əqrəb - Çətinliklər olsa da, ümidsiz gün deyil. Problemlər əsla gözlemədiyiniz yerdə və zamanda yaranacaq. Vəziyyətdən çıxış yolu tapmaqla yanaşı, formalaşan situasiyanı xeyrinizə çevirin.

Oxatan - İstənilən çətinlikdəki məsələlərin və problemlərin müzakirəsi üçün əlverişli zamandır. Mövqeyinizi yaxın ətrafinzdakı insanların nəzərinə çatdırmaqda müəyyən çətinliklər çəksəniz də, səbri və soyuqqanlı olun.

Öqləq - Bu gün qeyri-adi, ətrafinzdakı insanları təəccübələndirəcək ekstrevaqant addımlar ata bilərsiniz. İntuisiyanız həddən artıq güclüdür. Duyğularınız bəzən sağlam mənqiqə zidd olsa da, yanlış deyil.

Dolça - Mürəkkəb gündür. Ehtiyatlı olun, diqqət mərkəzinə düşməməyə çalışın. Belə davransanız, ciddi problemlər sizdən yan keçəcək. Yalnız rəğbət bəslədiyiniz insanlarla temaslarda olun.

Balıqlar - Bir qədər əvvəl başladığınız işi bitirmək və ya cəsarətli layihəni reallaşdırmaq üçün əlverişli şəraitdən istifadə edin. Uğurlu gündür. Risk etmək olar. Mühüm məsələləri müzakirə edin.



Amerikalılardan 2100-cü ildə qlobal ekoloji fəlakət xəbərdarlığı...

Qlobal quraqlıq, isti, güclü tufanlar, adaların və şirin su mənbələrinin yox olma təhlükəsi...

Ərime prosesinin güclənməsi yalnız on ilde dənizlərin səviyyəsinin qalxmasına səbəb ola bilər. "AZORTAC" bildirir ki, 1979-1989-cu illərdə Antarktidada her il 40 milyard ton buz əriyib. 2009-cu ildən isə bu rəqəm 252 milyard tona çatıb. Dənizlərdə suyun səviyyəsinin bir millimetr qalxması üçün 360 milyard ton buzun

əriməsi lazımdır. Alımlar bildirirlər ki, hətta daha dayanıqlı ərazi sayılan Cənub qütbü də qlobal istiləşmənin təsirinə məruz qalıb. Tədqiqatçıları narahat edən odur ki, karbon qazının emissiyasının artması qlobal fəlakəti daha da yaxınlaşdırır. Onlar eləvə ediblər ki, 2100-cü ildə Yer kürəsində qlobal quraqlıq, isti, güclü tufanlarla

yanaşı, dəniz səviyyəsinin 1 metr qalxması da gözlənilir. Bu, insanların yaşıdığı adaların, o cümlədən Maldiv və Seyşelini su altında qalmışına, şirin su mənbələrinin yox olmasına getirib çıxaracaq. XX əsrin əvvəlindən etibarən dənizlərin səviyyəsi 20 santimetr artıb. Məqalədə qeyd olunur ki, Antarktidada bütün buzlaqların ərimə-

si dəniz suyunun 57,2 metr qalxmasına səbəb ola bilər. Bu prosesin güclənməsi isə nehəng buz dağlarının okeana batması nəticəsində onların isti su ilə əhatə olunmadır. Güclü qar yağması bunun qarşısını almazıdır, lakin bu amil son illər buz təbəqəsinin əriməsinə engel ola bilmir. 1979-cu ildən bəri Payn Aylend buz dağı trilyon tondan çox buz itirib, Tuveytsa buzlağında isə ərimə 634 milyard ton olub. Ən çox buz təbəqəsinin yerlediyi Şərqi Antarktidada da iqlim dəyişməsi hiss olunur.

ABŞ-in Kaliforniya Universitetinin alımları müəyyən ediblər ki, Antarktidada buzlar qırıx il əvvəl olduğundan altı dəfə çox əriyir.

Baş redaktor:
Eldəniz Elgün

Redaksiyanın ünvani:
Az 1073 Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 4-cü mərtəbə

Əlaqa telefonları:
(012) 433-70-84, 497-69-83 daxili nömrə 5-24

Redaksiyanın rekvizitləri:
"DomirBank" ASC-nin Əl filialı
Kod: 508308
VÖEN: 9900001471
M/H: 0137010011944
SWIFT: AZERAZZ2
H/H: 11128503803-AZN
VÖEN: 1301579221

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə biler. Qəzet redaksiyanın kompüter mərkəzində mərkəzindən yığılb, sohifələnib, "Azərbaycan" nəşriyyatının mətbəsindən çap edilmişdir.

Sifariş: 210
Tiraj: 1000
Qəzətdə informasiya agentliklərinin materiallarından istifadə olunur.

email: info@cia.az
Reklam üçün: 055 300 60 60